

Milli azadlıqdan  
şirin nemət yoxdur!



# YENİ AZƏRBAYCAN

Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir  
Qəzet 1993-cü ilin aprel ayından nəşr olunur. Yeni Azərbaycan Partiyasının orqanı.



19 avqust  
2025-ci il,  
çərşənbə axşamı  
№ 145 (6972)  
Qiyməti  
60 qəpik

## Vaşinqton sammiti Cənubi Qafqaz regionu üçün yeni səhifə açıb

**Slovakiyadan ölkəmizə olan hörmətin və etimadın təzahürü**



**İlham Əliyev: Azərbaycan-İsrail əməkdaşlığının inkişafı üçün geniş imkanlar var**



## İndi siyasi təbəddülətlər zamanı deyil



Soyuq Alyaskada isti müzakirələr...

**"Xəzər-Qara dəniz- Avropa Yaşıl Enerji Dəhlizi" yeni mərhələyə daxil olur**



**Mediamız dövlət maraqlarını qorumağa qadirdir**

Bu gün dünyada ölkələrin nüfuzu yalnız onların iqtisadi inkişaf seviyyəsi ilə ölçülür. Demokratiya ve onun mühüm attributlarından olan söz ve ifade azadlığı da əsas kriteriyallardan biri kimi göstərilir. Bu baxımdan respublikamızda fikir, söz, mötbuat azadlığının, plüralizmin inkişaf etdirilməsinə dövlətin həssas yanması, bu məqsədən zoruri hüquqi bəzanın tomin edilməsi və prosesin ardıcıl olaraq dəstəklənməsi tözdürəliyiq haldır.

Milli mötbuatımız artıq 150 yaşındadır. İyul ayında respublikamızda milli mötbuatımızın yubileyi böyük töntənə ilə qeyd olundu, o cümlədən Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamla bir qrup şəxs yüksək təltiflərə layiq görüldü. Bu, dövlətimizin, şəxşən Prezident İlham Əliyevin mədəmizin inkişafına görətildiyi qayğının səyani təzahürü.



**Sentyabrın əvvəlində...**

Avropa İttifaqı Rusiya qarşı 19-cu sanksiyalar paketi üzərində işləyir. Paketin sentyabrın əvvəlində qəbul olunması gözlənilir. Belə ki, Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen bu yaxınlarda keçirilən son mətbuat konfransında bildirib ki, Avropa İttifaqı Rusiya qarşı sanksiyaları gücləndirməye davam edəcək. Onun sözlərinə görə, diplomatik söylemlər asılı olmayaq şəntəyin əvvəlində Al-ya özük ölkələrin nümayəndələri Rusiyamın Ukraynaya hücumu ilə əlaqədar bu ölkəyə qarşı 19-cu sanksiyalar paketini qəbul etmək niyyətindədir. "Döyüslər davam etdiyi müddətdə bəz Rusiyaya diplomatik və iqtisadi təzyiq göstərməyə davam edəcəyik və 19-cu sanksiyalar paketini hələ sentyabrın əvvəlində qəbul etmək niyyətindəyik", - deyə Lyayen vurgulayıb. Al-nin xarici işlər və təhlükəsizlik siyaseti üzrə ali nümayəndəsi Kaya Kallas özünün sosial şəbəkə hesabında Al-nin Rusiya qarşı növbəti sanksiyalar paketi ilə bağlı niyyətini təsdiqləyib - o, Al-nin Rusiya ələhina 19-cu sanksiyalar paketi üzərində işlədiyini qeyd edib. "Moskva bù mührə-

Bax sah. 5

Bax sah. 7

## Boliviyada sosialist hakimiyyəti sona yaxınlaşır



Bax sah. 7

# Vaşinqton sammiti Cənubi Qafqaz regionu üçün yeni sahifə açıb

## İlham Əliyev: Azərbaycan-İsrail əməkdaşlığının inkişafı üçün geniş imkanlar var

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 18-də İsrail Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ronen Krauszun etimadnaməsini qəbul edib.

AZƏRTAC xəber verir ki, səfir etimadnaməsinin dövlətimizin başçısına təqdim etdi.

Sonra Prezident İlham Əliyev səfirlər səhət etdi.


Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə ildən-ilə genişləndirilməyi qeyd edərək, əməkdaşlığımızın səviyyəsindən memnunluğunu bildirdi və dostluq münasibətlərimizin bir çox istiqamətlər üzrə gölöcəkdə dəha da dərinləşəcəyinə əminliyini vurğuladı. Prezident İlham Əliyev hazırda Azərbaycan-İsrail əməkdaşlığının inkişafı üçün geniş imkanların olduğunu dedi.

Dövlətimizin başçısı səfirin ölkəmizə tarixi dövr - ABŞ-in dəstəyi ilə Azərbaycanla Ermənistən arasında sülh gündəliyi üzrə nailiyyətlərin əldə edildiyi bir zamanda göldiyini bildirərək, bunun regionda sülhün və təhlükəsizliyin təmin ediləsi, həmçinin qarşılardırma son qoymaq üçün əhəmiyyətli olduğunu qeyd etdi. Prezident İlham Əliyev bütün buların bağantwortalar və müxtəlif növ qarşılıqlı əlaqələr baxımından Azərbaycan və büttövlükde Cənubi Qafqaz regionu üçün yeni imkanlar açduğunu vurğuladı.

Prezident İlham Əliyev İsrail şirkətlərinin həmişə olduğu kimi, gölöcəkdə də ölkəmizdə fəal işleyəcəklərinə ümidivarlığını ifade etdi.

Dövlətimizin başçısı səfiri fealiyyətində uğurlar arzuladı.

Etimadnaməsinin dövlətimizin başçısına təqdim etməkdan sonra şəhəf hissə duyduğunu deyən səfir yenidən Bakıya gəlməkdən xoşbəxt olduğunu vurğu-



ladi. O, 2010-2015-ci illərdə ölkəmizdə diplomatiq fealiyyət göstərdiyini məmənluqla xatırladı.

İsrail-Azərbaycan münasibətlərinin həqiqətən strateji xarakter daşıdığını deyən Ronen Krausz qeyd etdi ki, ölkələrimizin liderləri və xalqları arasında əsl dostluq münasibətləri mövcuddur.

Səfiri ölkəmizdə yəhudi icmasına göstərilən qayıq və diqqətə görə təşəkkürünü bildirdi, özünnüñ defolərlə Qobadakı Qırımızı Qəsəbəyə səfər etdiyini, orada yəhudi icması üçün yaradılmış şəraitlə tanış olduğunu vurğuladı.

## Slovakiyadan ölkəmizə olan hörmətin və etimadın təzahürü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 18-də Slovakiyadən ölkəmizdə yeni təyin olunmuş fövqəladə və solahiyətli səfiri Elçin Qasimovun etimadnaməsini qəbul edib.

AZƏRTAC xəber verir ki, səfir etimadnaməsinin dövlətimizin başçısına təqdim etdi.

Sonra Prezident İlham Əliyev səfirlər səhət etdi.

Dövlətimizin başçısı bildirdi ki, azerbaycanlı diplomatın Slovakianın Azərbaycanda səfiri təyin edilmişsi Slovakiyada tərəfindən ölkəmizə olan hörmətin və etimadın təzahürü kimi qəbul olunur.

Prezident İlham Əliyev ölkələrimiz arasında müsələtlərin strateji tərəfdəşləq xarakteri daşıdığını vurgulayaraq, bu xüsusda Slovakianın Baş naziri Robert Fitosun 2024-cü ilde Azərbaycana səfərini məmənluqla xatırladı.

Səhət zamanı ölkələrimiz arasında qarşılıqlı anlaşmanın və dostluğun mövcud olduğunu vurgulayıb, enerjii sahəsində əməkdaşlığın mühüm əhəmiyyətini daşıdığını qeyd edildi.

Görüşdə Azərbaycan-Avropa İttifaqı münasibətlərinə toxunuldu, bu xüsusda Slovakianın Avropa İttifaqının üzv dövləti kimi bu əlaqələrin inkişafına göstərdiyi dəstək vurgulandı. Həmçinin Slovakianın ölkəmizdə NATO-nun əlaqələndirici səfirliliyi funksiyasını yerine yetirdiyi qeyd olunaraq, bu ölkənin Azərbaycan-NATO əlaqələrinin inkişafına da dəstək verdiyi vən perspektivlər açığını qeyd etdi.

Dövlətimizin başçısı avqustun 8-də Vaşinqtonda ABŞ Prezidentinin dəstəyi ilə Azərbaycanla Ermənistən arasında sülh gündəliyinin irolı aparılması üçün imzalanmış sənədlərin əhəmiyyətinə toxundu, bunun tarixi xarakter daşıdığını və regionda davamlı sülh üçün yeni perspektivlər açığını qeyd etdi.

Prezident İlham Əliyev səfiri diplomatik fəaliyyətində uğurlar arzuladı.

Səfiri öz növbəsində Azərbaycanla Slovakia arasında əlaqələrin strateji tərəfdəşləq xarakteri daşıdığını deyərək, Slovakia Prezidentinin və Baş nazirinin salamlarını dövlətimizin başçısına çatdırıldı. O, həmçinin dövlətimizin başçısının Slovakia rosmi səfərə dəvət olunduğunu bir daha qeyd etdi.



Prezident İlham Əliyev salamlara görə minnətdəriliyi bildirdi, onun da salamlarını Slovakia Prezidentinə və Baş nazirinə çatdırılmasını xahiş etdi. Dövlətimizin başçısı Slovakia səfərə dəvəti məmənluqla qəbul etdiyini bildirdi.

Elçin Qasimov avqustun 8-də Azərbaycanla Ermənistən arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi ilə bağlı oldu edilmiş nailiyyətlər münasibətilə dövlətimizin başçısına tövriklərini çatdırıldı.

Görüşdə enerji, kənd təsərrüfatı sahələrində əməkdaşlıq, həmçinin Qarabağda aparılan bərpa və quruculuq işlərində Slovakia şirkətlərinin iştiraku məsələlərinə dair fikir mübadiləsi aparıldı.

# İndi siyasi təbəeddülatlar zamanı deyil



Üç yüzillik tarixi prosesin sonlandırılmasına doğru yol gedirik. Və bu istiqamətdə yürudülen siyasetin alternativi yoxdur. Atatürk Qurtuluş savaşını zəfərlə başa çatdırırdan və yalnız Cümhuriyyətin elanından sonra 7 il müxalifətsiz fealiyyət göstərdi. Yalnız 1930-cu ildə rəhbərliyində azərbaycanlı Əhməd Ağaoglu da təmsil olunduğu müxalifət Sərbəst Fırqə yaradı.

Sərbəst Fırqə hökumət müxalifətə olsa da, cümhuriyyət ideallarına, yəni mövcud iqtidarnın yürütdüyü siyasetə sədəqətlər olacaqdı. Çünkü zaman siyasi müxalifət zamanı deyildi. Birləşmək, daha güclü olmaq zamanı idi.

İkinci Qarabağ savaşındaki zəfərənən sonra Ali Baş Komandan İlham Əliyev Cənubi Qafqazda üç yüz ildər ki, davam edən və davam etməkdə hələ de israrlı olan siyasi monzorəni deyib. Bu gün dövlət siyasetini monzorəsi müasir gerçəkliliklər nəzərə almaqla, tarixi reallliqlərə istinad edən istiqamətə doğru yol gedir.

Bunun alternativi varmı? Razılaşmalyıq kii, yoxdur və razılaşmalyıq kii, bu düşüncəye qarşı müxalifətə olmaq mümkün deyil. Onun təftiş edilməsi da xalqın qəbul etməyəcəyi bir haldird. Çünkü xalq qazanılmış zəfərin qlobal məhiyyətini dərinən anlayır. Çünkü o, bu zəfəri on aza otuz il gözlədi və

bu otuz ildə mögləbiyyətələr heç bir halda razılaşmadı. İdealda doğru gedən yollarımızı bağlayan müxtəlif manecələr nəhayət kii, ortadan qaldırıldı. ATƏT-in Minsk qrupu var idi. Vaşinqton görüşündə bu qurum buraxıldı. 907-ci düzəliş var idi, otuz ildən sonra bu düzəliş ləğv edildi. Və sair. Saziş bağlanması isə ona görə yubanır ki, Ermənistən konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var. O iddialar Ermənistən konstitusiyasından çıxarılmışdır. Azərbaycannın siyasi masada mübahisəsiz qəbul edilən telebinin miqyası milli iradənin güclü deyilmən

“Məndən ötdü, qardaşma dəydi” fəlsəfəsinin bölücmü və acı nəticəsinə, əsrlər boyu sağılmayan yaralarımı biz iki yüz il əvvəl Azərbaycanın müxtəlif xalqlara bölgündüyü çağlarda yaşamadıqımız? İkinci Qarabağ savasındakı zəferimizdən sonra davam edən dövlət siyaseti Zəngəzur döhlütinin açılmasına (nə adla adlandırılmasından asılı olmayaraq) doğru istiqamət götürüb və bu proses dünənda sülh layihəsi kimi anlaşılrısa və bu yolda atılacaq addımların daha davamlı olacağına dair verilən vədlər dövlət başçıları tərəfinə Amerikada paraflanırsa,

bu, Azərbaycanın apardığı siyasetin böyük milli siyaset olduğunu səroq vermirmi? Bu, təkəcə Azərbaycanın Zəngəzur nahiyyəsinə kecidini, Naxçıvana uzanan yollarımızın açılmasını, bir-birindən aralıq düşmüs orzularımızın qovuşmasını təmin edən xətt deyil, eyni zamanda, türk dünyasının birləşdirən, türk birliyinin reallaşmasını təmin edən yoldur və tarixi tələyimiz bu məqamı siyasi çək-çevir mövzusuna çevirməyi heç kəsə başlaşmaz. Müqayisə üçün qonşu Ermənistəndə dövlət siyasetin müxalif olanlarının mərəmətə nəzər yetirmək bə

tanın suverenliyini məhdudlaşdıraraq, Azərbaycan üçün ölkədən keçən koridorun açılmasını təmin edir”.

Onların müxalifəti belə düşünür və 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistəndə bu şəkildə şəhər olunan hədsiz uğurlu bir siyasetin arxasında durmamaq, bu milli siyasetin daha güclü olmasına çalışmamaq hansı mənşədən xəber verir?

Tarixin elə mərhələsini yaşayırıq ki, milli tələyimiz həmin ümumazərbaycan ideolojiyasının etrafında birlişən səfərər olmaq çağırır. Müxalif olmaq zamanı deyil, birləş və bütövlük zamanıdır. Azərbaycan 300 ilə yaxın idi ki, bu siyasi məqamın gerçəkləşməsini gözləyirdi. İndi məhəz o məqamın müasirələri və prosesin iştirakçılığı. Tarix Azərbaycan dövrünü yaşayır və son üç yüz ildə belə bir dövrün analojisini göstərmək sadəcə, mümkün deyil.

**Elnarə Akimova,**  
Milli Məclisin deputati,  
YAP İdarə Heyətinin üzvü,  
filologiya elmləri doktoru

# Soyuq Alyaskada isti müzakirələr...

## Tramp - Putin görüşü: nəticənin başlanğıcı

### Mərkəzi Avropada nələr olacaq?

İsti yay gündündə soyuq Alyaskada baş tutmuş Tramp - Putin görüşünün siyasi təzadları, ziddiyətləri və ən əsası isə müharibələri "sərinlədəcəyi" gözlənilirdi. Avqustun 15-də baş tutan görüş yeni dünya nizamı üçün olduqca əhəmiyyətli konturlar müəyyənləşdirirdi. Qeyd edilməlidir ki, hələ görüş öncəsi dünya mətbuatı, xüsusilə Qərb mətbuatı təməsi "yeni yüz il üçün danışqlar" adlandırdılar. ABŞ Prezidentinin sülh üçün ortaya qoyduğu səylər, Rusiya-nın tələbləri, Ukraynanın isə hələlik müşahidəçi qismində son qərarı vermək üçün gözəlməsi danışqlar müstəvisini daha da daraltmışdı. O baxımdan ki:

- Qərb (Avropa) müharibənin necə nəticələnəcəyi (sonlanacağı demək olmaz) haqqda cavabsız suallar qarşısında (narahat) idi;
- Görüşdə müzakirə predmetləri barədə geniş məlumat verilmədiyi üçün hansısa sensasion bir hərəkətlənmə belə gözlənilən idi;
- Bu görüş Ukrayna-Rusya müharibəsinin bitməsindən çox, ən yüksək səviyyədə ABŞ-Rusya təməşərinin başlanması kimi xarakterizə olunurdu.

### İlkin rəy - qalibin müəyyənləşməməsi üçün....

Görüş iki istiqamət üzrə, həm Rusya-Ukrayna müharibəsi, həm ABŞ-Rusya münasibətlərində yeni dövrün başlangıcı kimi önsə çəkilirdi. İqtisadi münasibətlərin hərbi-siyasi davranışlarının önünə keçmə ehtimalı böyük idi - müharibənin dayandırılması və ya yenidən müstəvidə danışqlar prosesinin başlaması isə növbəti mərhələ üçün kontekstlər yaradırdı.

Nəhayət, görüş baş tutdu - tədbir öncəsi davranışları, hətta biri-birinin ümvanına səslənən

müəyyən komplimentlər tərəflərin konsorsium üçün kökləndikləri ortaya qoyrdu. Bir çox Qərb politoloqları görüşənəsi davranışı "qalibin müəyyənləşməməsi üçün zəmin" adlandırmışdı - onlar fikirlərini belə izah edirdilər ki, hətta görərüş gözlənilən ən pis nəticələrlə soñandırılsın belə, mətbuat üçün temasənəsi "soyuq güllüsmələr" işə yarayacaq.

Bələdliklə, ABŞ-Rusya liderləri masa arxasına keçməzdən önce vəziyyəti belə təsvir

etmək mümkün idi:

- Müharibənin dayanması, atəşkesin əldə olunması üçün tərəflərin İstanbulda və Obub-Dabidə müəyyənləşdirildikləri təkliflər üzərində "gəzmişmələr" olacaq;
- Şərtlər müəyyənləşdiriləcək və ortaq müstəvi formalaşdırılacaq;
- Təkliflər üzərindən real nəticələr (məsolən sülh müqaviləsi və ya ilkin çərçivə sazişi) üçün yol xəritəsi hazırlanmaq...

"dəhşətli qərar" olduğunu deyəcəkdi. Bu insanlar xəstədir", - deyə Tramp vurğulayıb.

ABŞ-in Dövlət katibi Marko Rubio isə Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trump arasında danışqları çox məhsudlar adlandırbı. İki lider

### Alyaska görüşü: nəticələr nə vəd edir?

Nəhayət avqustun 15-dən 16-na keçən gecə gözlənilən tarixi görüş baş tutdu - vurğulayaq ki, görüşün hənsi nəticələr yekunlaşması ilə bağlı tərəflər geni və hətta gözlənilən açılmaları vermodular, detallı məlumat yarmadılar. İlk baxışdan görünən isə o idi ki, Tramp-Putin görüşündə o qədər də böyük nəticə olda olunmamışdı - ən azindan, görüşdən sonra Rusiya-Ukrayna cəbhəsində qeyd-sörsüz atəşkəsə nail olunması ilə bağlı gözləntilər də boşça çıxmışdı.

Görüşlə bağlı təhlillər isə verilən qisaməzənlər açıqlamalar üzərində şərh olunur.

- Rusiya ilə ABŞ arasında mümkün iqtisadi əlaqələrin bərpası məsələsi gündəmə gəldi. Tramp görüşdən əvvəl Rusyanın "biznes isteklərini" dilo getirmişdi. Əgər müharibənin yekunlaşması istiqamətində irəli-

ləyiş olsa idi, bəzi sanksiyaların yumşaldılması və iqtisadi əməkdaşlığın bərpa olunması müzakirəyə çıxarıla bilərdi. Bu, ABŞ şirkətləri üçün enerji, mineral resurslar və bazara çıxış imkanları, Rusiya üçünse malivyo və texnologiya destəyi demək ola bilərdi. Nəzəro alsaq ki, hələlik real nəticələr olmadığı üçün Vaşinqtonun Rusiyaya qarşı mövqeyində dəyişiklik müşahidə oluna bilər. Təsədüfi deyil ki, danışqların yekunu üzrə mətbuatı açıqlamasında Rusiya lideri ikitorəli münasibətlərə soñifini çevirməyə və əməkdaşlığı qayıtmağa çağırış edib, Trampı Moskvaya dəvət edib.

- Putın görüşdən sonra verdiyi açıqlamada ilk dəfə olaraq "Article 5" tehlükəsizlik zəmanətinə razi olduğunu bildirdi. Kiyevin NATO üzvü olmaması qarşılığında seçiləcək bu yol

NATO Nizamməsənin 5-ci maddəsinə (Article 5) istinad edir. Bu, NATO-nun rəsmi üzvü olmadan onun prinsiplərinə oxşar müdafiə mexanizmını nəzərdə tutur. Başqa sözə, ABŞ və ya Qərb ölkələri Ukraynaya qarşı hücum olaçaq təqdirdə NATO üzvü kimi deyil, amma eyni şəkildə dəstək verə biləcək. Bu, hüquq baxımdan NATO müqaviləsi olmasa da, siyasi və horbi müdafiə isə hədəliyi yaradır. Bunun necə mümkün olacağını göldikdə isə, siyasi mütəxəssislər iki yol olduğunu deyir - birinci, ikitorəli müqavilə ki, ayri-ayrı NATO ölkələri buna imza atı bilər. Paralel olaraq cəxərəli təminat məsələsi də gündəmə gələ bilər ki, burada da Avropa İttifaqı, Böyük Britaniya və ABŞ-in ortaq mövqeyi nəzərə alınmalıdır.

arasında aparılan danışqlarla istirak edən Rubio deyib: "Görüş çox yaxşı, çox məhsudlar olub".

Təbii ki, her iki dövlət başçısının medya açıqlamalarında səsəndirmədikləri mühüm məqamlar mövcuddur və prosesin göləcək inkişafı bu detalların üzərinə işq salacaq.

### 22 avqustda...

na görə isə, ABŞ Ukrayna üçün göləcək sülh sazişi çərçivəsində NATO tipli təhlükəsizlik zəmanətləri verməyə hazırlıdır, lakin Donald Tramp ölkədə Amerika hərbçilərinin yerləşdirilməsini nəzərdən keçirmir.

Məsələ ilə bağlı danışqları ABŞ-in Dövlət katibi Marko Rubio və vitse-prezident aparırlar. Onlar Ukrayna rəsmiləri, o cümlədən Prezident Aparatının rəhbəri Andrey Yermak ilə görüşlər keçirirlər.

### Saat gəlib çatdı...

Rusya-Ukrayna müharibəsinin yekunlaşması siyasi-hərbi, iqtisadi məsolələr olmaqla yanaşı, həm də bir sülh məsələsi olacaq. Ötən 3 il ərzində öldürülən günahsız insanlar bu müharibənin möhəngələrini qurbanları. Bu qurbanların davam etməməsi üçün sülhə imza atılmalıdır - bu fikir ABŞ-in birinci xanımı Melania Tramp Rusiya Prezidenti Vladimir Putino məktubunda osas xett kimi qeyd edilib. Melania Tramp məktubu Rusiya prezidentinə həyat yoldaşı Donald Tramp vasitəsilə çatdırıb. Məktubda deyilir: "Hər bir uşağı - şəhərdə doğulmasından və ya kənddə böyüməsindən asılı olmayıraq eyni səmimi arzuları vardır: sevgi, imkanlar və təhlükəsizlik. Vəlidilərlər və liderlər olaraq

biz növbəti nəsilin göləcəyini qorumaq məsuliyyətini daşıyırıq, bu məsuliyyət fordi rahatlıqlanıb. Uşaqlar təvəzük, saf və günahsız doğulurlar, bu saflıq coğrafiya, dövlət və ideologiyadan yuxarıdır. Bəzi uşaqların həyatı qaranlıq qüvvələr tərəfindən pozulur, lakin Putinin hərəkəti ilə bu uşaqlarla melodik, səsiz gülüşlərini geri qaytarmaq mümkündür."

Daha sonra Tramp məktubunda xatırladır: "Onların günahsızlığını qoruyaraq, siz yalnız Rusiyaya deyil, bütün insanlığa xidmət edəcəksiniz. Bu casarlı fikir insan münəqşələrindən üstündür və siz bunu bir imza ilə həyata keçirə bilərsiniz."

Məktub "saat gəlib çatdı" sözləri ilə bitir.

Pərviz SADAYOĞLU

### Ukrayna üçün 2 sənari...

Siyasi ekspertlər iddia edirlər ki, Alyaska görüşü "nəticəsiz" adlandırılır - çünki hər hansı bir qərar yekdilliklə iki tərəfdən təsdiq edilməyib. Amma proseslərin inkişafı göstərir ki, məsolələr qədər sada deyil - beziyələrin ABŞ-1 görüşdə üstünlüyü əldən vermesi kimi "sərhədlər" səsəndirməsi aldadıcıdır. Maraqlıdır ki, bu detala ABŞ Prezidentinin özü də reaksiya verib. Donald Tramp Rusiya lideri Vladimir Putinlə keçirilən görüşdən sonra ölkə mediaşini saxta xəbərlər yaymaqda ittihəm edib. Prezident bu

barədə özünün "Truth Social" hesabında yazıb. Tramp bildirib ki, görüşü "ABŞ Prezidentinin böyük möğlubiyyəti" kimi təqdim edən jurnalçılar həqiqəti təhrif edirlər: "Feyk nyuz" artıq üç gündür iddia edir ki, mən guya böyük möğlubiyyətə uğramışam və guya Putini ABŞ-da böyük sammit keçirməyə icazə vermişəm. Halbuki Putini bundan daha çox başqa yerdə görüşmə istəyirdi. Bunu media da yaxşı bilir. Əgər sammiti başqa yerde keçirəydi, o zaman da eyni media bunun

ssenariyə görə, Ukrayna dövlət kimi qalacaq, lakin ərazi baxımdan kiçildilmiş

edəcək.

WSJ qeyd edir ki, həm Kiyev, həm də onu dəstekləyən Avropa faktiki olaraq Rusyanın bozı orzulərə nəzarətini qəbul etməyə hazır ola bilər, baxmayaraq ki, bu, rəsmi şəkildə beynəlxalq səviyyədə tanınmayaq. Nəticədə, konfliktin yekunu 1953-cü ilde Koreya müharibəsinin sona çatması sənarisini xatırla bilər - Cənubi Koreya Qərb tərəfinən qorunub saxlanıldı.

İkinci sənariyə Ukrayna-nın həm orzulərini, həm də suverenliyini itirməsi və Rusyanın təsiri altında qalmaşıdır.

WSJ bildirib ki, bu halda yalnız cənub və şərqi bölgələrinin itirilməsi deyil, həm də ölkənin "Rusiya protektoratı"na çevriləməsi mümkün olacaq ki, bu da faktiki kapitulyasiyaya bərabər salıb.

formada, eyni zamanda təhlükəsizlik zəmanətləri əldə

"Axios" portalı isə ABŞ rəhbərliyi Prezident Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında üçtərəfli sammitin 22 avqust tarixində keçirilməsinin planlaşdırıldığını yazıb. "NBC News"un məlumatı-



daşıdı. Əgər bundan sonra konkret addimlar (sanksiya-

### Konstitusiya öhdəliyi, yoxsa....

Görüşle bağlı diqqət çəkon məqamlardan biri ABŞ Prezidentinin müşaviri Stiv Vitkoff'un Putinə "məqəvili sonrası yenidən həcüm etmək" qərarını Rusiya konstitusiyasına əlavə edə biləcə-

yini deməsi olub. Bu fikir siyasi texnoloqlar tərəfinən birmənalı qıymətləndirilməyib. İddia olunur ki, post-Putin dövründə Rusyanın davranışları ilə bağlı indidən proqnoz səsləndirmək çətindir -

bu nöqtəyi-nəzərdən, hückum etməyəcəyi ilə bağlı öhdəliyi beynəlxalq sənədlərlə təsdiqlənməli və öhdəlik Kremli mehz beynəlxalq standartlar üzərindən çatdırılmalıdır.

salar. Bunun əksinə, Moskvanın hückum etməyəcəyi ilə bağlı öhdəliyi beynəlxalq sənədlərlə təsdiqlənməli və öhdəlik Kremli mehz beynəlxalq standartlar üzərindən çatdırılmalıdır.

Son vaxtlar qonşu Rusiyada iki öka arasında 2022-ci il 22 fevral tarixində imzalanan "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqliq qarşılıqlı fəaliyyəti haqqında Bayannamə"nin ruhuna zidd olaraq respublikamız qarşı taxribat xarakterli fəaliyyətlərin miqyası genişlənib. Buna aid çoxsaylı misallar göstərmək mümkündür. Rusiya tərəfi ötən ilin dekabr ayında bu ölkənin səməsində "Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus təyyarənin vurulmasından 8 ay ötməsinə rəğmən, Azərbaycanın müraciətlərinən saygısız yanmış, təzminatlar ödəməyə, günahkarların cazañdırılmasına töloşmır. Eləcə də, son bir neçə ay ərzində Rusyanın Yekaterinburg və digər şəhərlərdə azərbay-

# Kremlin yazdığı qanlı tarix

## Azərbaycan xalqı keçmişin qara səhifələrini unutmur və heç vaxt da unutmayacaq

canlı iş adamlarına qarşı insan hüquq və azadlıqlarına zidd olan hərəkətlərə yol verilib. Eyni zamanda, Rusiya silahlı qüvvələri Azərbaycanın Ukraynadakı enerji obyektlərini hədəfə alıb. Əvvəlcə Azərbaycan qazını Ukraynaya ixrac edən Transbalkan boru kəmərinə ziyan vuruldu. Bundan sonra avqustun 8-də Ukraynanın Odessa vilayətində SOCAR-a məxsus obyektlərə pilotluz uçaş aparatları ilə hücum təşkil edildi. Eyni obyektlərə hücumlar bu günlərdə yenidən təkrarlanıb. Belə ki, avqustun 18-nə keçən gecə sözügedən neft bazası "Şahed" tip-

li PUA-ların silsilə hücumuna məruz qalıb. Verilən məlumatlara görə, bir neçə birbaşa zərbədən sonra ərazidə yanğın baş verib. Nəticədə 17 ədəd yanacaq çəni, nasosxana binası, operator və texniki otaqlar, eləcə də çəki məntəqələri zədələnib, ərazinin həsarı dağıdılb. Paralel şəkildə, rəsmi Mosk-

vanın ölkəmizə münasibətdə "qara piara" başlığı da müşahidə edilir. Moskva Azərbaycandan Ukraynaya göndərilən humanitar yardımının arxasında dırnaqarası "çirkliliyətlər" in durdugunu deyərək Bakıya sərt xəbərdarlıq etmək cəsarətini də özündə tapıb. Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycana ünvan-

lədiyi son açıqlamada məhz bu cür da deyilir.

Həmçinin Rusiya Milli Antikorruksiya Komitəsinin sədri Kiril Kabanov taxribatçı açıqlamalar verərək Azərbaycanın Ukraynaya humanitar yardım əvəzinə, silah göndərdiriyini iddia edir və Rusiyanın düşmənləri ilə dostluq etdiriyini söyləyir. Kremlin şirkətin tabeligini aparan Vladimir Solovyov isə tezliklə Xəzər dənizində NATO qüvvələrinin peydə olma biləcəyi deməqəyisini yayaraq Bakıya sərt mesajlar göndərir. Bu da azmiz kimi, rəsmi Bakını "lozgi kartı" ilə də hədələməyə çalışır. Duma-

nun deputati Andrey Quruliev isə ölkəmizdən Rusiyaya ixrac olunan mallara embargo qoyulmasını təklif edir və bu vəziyyətdən Azərbaycanı daha çox itirəcəyini vurgulayır... Bütün bunlardan o qənaət həsil olur ki, Rusiya tərəfindən Azərbaycana qarşı yönələn silsilə təxribatlar məqsədli səciyyə xarakteri dasıyrı və birbaşa Kremləndə idarə olunur. Necə deyərlər, tarix təkərlərə. Azərbaycan müstəqilliyyə gedən yolda, həmçinin müstəqilliliyinin ilk onilliklərində Rusiya tərəfindən belə xoş niyyətdən, qonşuluq münasibətlərindən uzaq olan, rəsmi Moskvadan imperiya təfəkkürünü ortaya qoyma davranışlarında çox şahidlik edib. Azərbaycan xalqı tarixin həmin qara səhifələrini unutmur və heç vaxt da unutmayacaq.



## Əvvəlcədən hazırlanmış ssenarinin tərkib hissəsi - 20 Yanvar faciası

1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda imperiya qüvvələrinin tərəfdikləri qanlı hadisələrin üstündən illər ətdikdən sonra baş verənlərlə bağlı daha dəqiq və obyektiv baxış bucağı formalaşıb. Aparılan istintaq tədbirlərindən, həmçinin şahid ifadelerindən o notice hasıl olur ki, şaxtalı qış əsasında insanların on adı humanizm normaları belə gözönülmədən ağrın teknikdan atəş tutulması, heç koso aman verilməməsi əvvəlcədən hazırlanan ssenarinin tərkib hissəsi olub.

İmpriya qüvvələrinin Bakıda tərəfdikləri qırğınıları sadəcə bir gecəni faciası kimi dəyərləndirmək doğru olmazdı. 1990-ci il yanvarın ortalarında SSRİ müdafiə və daxili işlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə getirilərək Qala və "Nasolu" aerodromlarında, Salyan qışlasında (kazarmasında) yerləşdirilmişdi. O da təkzib olunmaz faktdır ki, Azərbaycana gəndərilən ordu hissələrinin tərkibini Stavropol, Rostovdan, Krasnodardan soñbor edilmiş erməni osili zabit və əsgərlər, həmçinin hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi.

Bütün bular məkrili mətbələrindən xəbər verirdi. "Mülki və siyasi hüquqlar haqqında" 1966-ci il Beynəlxalq Aktun birinci bəndindən əsasən, fəvqələdə vəziyyətin tətbiqi və müddətləri barədə müvafiq fərman imzalandığı andan bu barədə əhaliyə rəsmi xəbərdarlıq edilməlidir. Lakin Bakıda fəvqələdə vəziyyətin yanvarın 20-də saat 00:00-tətbiq edilmişən baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən ilk olaraq Türkən-Qala tərəfdən səhərə yerdilər. "Bakı əməliyyatı" na rəhbərliyi bərabərə hərbi qoşun hissələri yanvarın 19-20 yanvar 1990-ci il sohər saat 5:30-da radio vasitəsilə Bakı şəhər komendantı V. Dubinyak fəvqələdə vəziyyəti tətbiq edildiyi barədə rəsmi məlumatı efirə verdi. Fəvqələdə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində dəhəfələr döyürlər.

Təbii ki, Moskva Bakıda rəvac verdiyi 20 Yanvar faciosunun əsl mahiyyətini beynəlxalq içtimaiyyətdən gizlətməyə çalışır. Ancaq buna müyəssər olmadı. Belə ağır məqamda o dövrde



ötən yüzillikdə Azərbaycan xalqı bilavasitə Moskva-da cızılan planlar və oradan göstərilən siyasi-hərbi dəstək sayosunda 1905-1906-ci, 1918-1920-ci, 1948-1953-cü



müşdür.

Ötən yüzillikdə Azərbaycan xalqı bilavasitə Moskva-da cızılan planlar və oradan göstərilən siyasi-hərbi dəstək sayosunda 1905-1906-ci, 1918-1920-ci, 1948-1953-cü

milə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürülüb.

Tarixi abidələri ilə forqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyət, strateji ənəmə malik Xocalı şəhəri, sözün əsl mənasında, işgalin nəticəsində xarabalığa çevrilib. Ermenilərin insanlıq sığmaya dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105 səsli-məsiş obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, 3 mədəniyyət evi və bir tarix-diyarşunaslıq muzeyi dağıdılb. Bununla yanaşı, şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qobırıştanlıq vandallara xas əsullarla dağıdılb, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azerbaiyancılara aid bütün izlər silinib.



və 1988-1993-cü illərdə olmaqla düz dörd dəfə dehşətli deportasiyalara məruz qalıb. Bunların 1988-1993-cü illərdəki merhəlesi xüsusi amansızlıq ilə səciyyələnir. Bu mərhələdə baş verən ən dehşətli hadisələrdən biri - Xocalı faciosudur. Burada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə insan tosəvvürünə sığmayan dəhşətli qırğını tərəfdən. Dogma xalqı ilə bir yerdə olduğunu bildirən, dərin kədərimi ifadə edən Heydər Əliyev Azərbaycanda baş vermiş hadisələri hüquqa, demokratiyaya yabançı, humanizmə və respublikalıdan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd addim kimi dəyərləndirib.

Yənə da Heydər Əliyevin

söyləri sayosunda artıq 20 Yanvar faciosine hüquqi-siyasi qiymət verilib. Onun toşobbüsü ilə ilk dəfə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi belə bir qətiyyəti addim atıb və 21 noyabr 1990-ci il tarixli qərar qəbul edib. Azərbaycan SSR Ali Sovetinin 7 mart 1991-ci il tarixli sessiyasındaki çıxışı zamanı Heydər Əliyev bildirib ki, 1990-ci il yanvarın 19-dan 20-nə keçən gecəde ittifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi tacavüz edilib. Heydər Əliyevin bətiqəmətə görən əməyinin nəticəsi kimi, Azərbaycan parlamentində 1994-cü il mart ayının 29-da "1990-ci il yanvarın 20-də Bakıda tərəfdikləri hərbi qoşun hissələri haqqında" adlı xüsusi qərar qəbul edilib. Bununla da Azərbaycan xalqının məruz qaldığı dəhşətli faciəyə - 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilib.

Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 1275 insan osır və girov götürülərək işqəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşaq taleyi bugünkü məlum deyil. Qırğın zamanı 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. Qətər yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla - diridir yandırılarq, başının dağrısı soyularaq, boyunu vurularaq, gözleri çıxarılarq, ha-

Rus ordusunun bilavasitə iştirakı ilə tərəfdilən Xocalı faciosunun miqyası no qədər böyük olsa da, qisas qiyamətə qalmadı. Dövlətimizin başçısının göstərişləri osasında Silahlı Qüvvələrimiz 2023-cü il sentyabr ayının 19-da lokal xarakterli antiterror əməliyyatlarına başlıdı. Peşəkarlıqla, məlki insanlara və infrastrukturaya ziyan vurulmadan reallaşdırılan antiterror tədbirləri comi 23 saat ərzində uğurla tamamlandı.

Beləliklə, Xankəndidə, Xocalıda və digər tarixi torpaqlarımızda suverenliyimiz tam təmin olundu. Prezident İlham Əliyev dövlət başçısı seçilməsinin 20 ilinin təmamında - 2023-cü il 15 oktyabr tarixində Xocalıda Azərbaycan Bayrağını ucaltmaqla bütün dünyaya qurulmuş raketlərlə atışa tuturdular. Kreml isə bütün bunları izahını verməyə tölöşmirdi.

Lakin çoxları kimi, Rusiya da təcəvüzkərin yanında olması bir iş yaramadı. Azərbaycan 44 günlük məharibənin və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərinin nəticələrinə uyğun olaraq ərazi bütövlüyü və suverenliyini öz gücüne tomin etdi. Bununla belə, Moskva yenə də özünü imperialist mövqeyində qalmadı idi. Üçüncü fərqli boyanata uyğun olaraq Azərbaycan ərazi lərində etimad qurulduğuna

nü deputati Andrey Quruliev isə ölkəmizdən Rusiyaya ixrac olunan mallara embargo qoyulmasını təklif edir və bu vəziyyətdən Azərbaycanı daha çox itirəcəyini vurgulayır... Bütün bunlardan o qənaət həsil olur ki, Rusiya tərəfindən Azərbaycana qarşı yönələn silsilə təxribatlar məqsədli səciyyə xarakteri dasıyrı və birbaşa Kremləndə idarə olunur. Necə deyərlər, tarix təkərlərə. Azərbaycan müstəqilliyyə gedən yolda, həmçinin müstəqilliliyinin ilk onilliklərində Rusiya tərəfindən belə xoş niyyətdən, qonşuluq münasibətlərindən uzaq olan, rəsmi Moskvadan imperiya təfəkkürünü ortaya qoyma davranışlarında çox şahidlik edib. Azərbaycan xalqı tarixin həmin qara səhifələrini unutmur və heç vaxt da unutmayacaq.

## Daha bir qanlı faciəni Xocalıda yaşadıq

milə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürülüb.

Tarixi abidələri ilə forqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyət, strateji ənəmə malik Xocalı şəhəri, sözün əsl mənasında, işgalin nəticəsində xarabalığa çevrilib. Ermenilərin insanlıq sığmaya dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105 səsli-məsiş obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, 3 mədəniyyət evi və bir tarix-diyarşunaslıq muzeyi dağıdılb. Bununla yanaşı, şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qobırıştanlıq vandallara xas əsullarla dağıdılb, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azerbaiyancılara aid bütün izlər silinib.

Azərbaycan müstəqilliliyinin ilk illərindən Ermənistən işgali ilə üzülib. Bu işgal ərazilərimiz 20 faizinin düşmən əlinə keçməsi, bir milyondan artıq soydaşımızın doğma ev-əsəklərindən didərgin salıbmışdır. Nəticələn dənəcənən əhəmiyyətli, strateji ənəmə malik Xocalı şəhəri, sözün əsl mənasında, işgalin nəticəsində xarabalığa çevrilib. Ermenilərin insanlıq sığmaya dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105 səsli-məsiş obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, 3 mədəniyyət evi və bir tarix-diyarşunaslıq muzeyi dağıdılb. Bununla yanaşı, şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qobırıştanlıq vandallara xas əsullarla dağıdılb, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azerbaiyancılara aid bütün izlər silinib.

Rəsəmmə Qarabağda yaşayın, bu coğrafiya ilə hansısa bir bağlılıq olmayıb. Həmin abidənin zamanında separatçıların yuvasına çevrilmiş Xankəndidə qoyulması sirf qəzəlli siyasi-ideoloji məqsəd dayırıldı - bununla Rusiya səlhmərəmliləri, əsildə, separatçıları dəstəkləyən, onların dəyirmanına su tökünlərindən çıxış edirdilər. Ermenilərin işgal illərində orazi lərində qanunsuz məskənləşməyə cəhd göstərdikləri hər kəsə bəlliidir. Guya, bu orazi lərde tarixi erməni mədəniyyəti olub. Rusiya səlhmərəmliləri tərəfindən işqə saxlamaq" kimi imperiya maraqlarına xidmət edən tezisləri müzakirə predmetinə çevirmək üçün dəridən-qabılqanlıq cıxırı.

Bugünlərədə Azərbaycanın Xankəndidə - özünün suveren orazi lərində Ayvazovski soyadlı rəssamın abidəsini sökməsi

Rusiyadan ayrı-ayrı

# Mediamız dövlət maraqlarını qorumağa qadirdir

Bu gün dünyada ölkələrin nüfuzu yalnız onların iqtisadi inkişaf səviyyəsi ilə ölçülür. Demokratiya və onun mühüm attributlarından olan söz və ifadə azadlığı da əsas kriteriyalardan biri kimi götürülür. Bu baxımdan respublikamızda fikir, söz, mətbuat azadlığının, plüralizmin inkişaf etdirilməsinə dövlətin həssas yanaşması, bu məqsədlə zəruri hüquqi bazanın təmin edilməsi və prosesin ardıcıl olaraq dəstəklənməsi təqdirəlayiq haldır.

## KİV-lər üçün yeni dövr



**Məqalə "Azərbaycan Respublikasının Medianın inkişafı Agentliyi"nin maliyyə dəstəyi ilə "Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi" istiqaməti üzrə hazırlanmışdır**

Milli mətbuatımız artıq 150 yaşıdadır. İylü ayında respublikamızda milli mətbuatımızın yüksəkliklə böyük təntənə ilə qeyd olundu, o cümlədən Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamla bir qrup şəxs yüksək təltiflərə layiq görüldü. Bu, dövlətimizin, şəxş Prezident İlham Əliyevin mediamızın inkişafına göstərdiyi qayğının əynəti tezahürüdür.

"Əkinçi" dən başlayaraq milli mətbatımızın inkişaf tarixində müxtəlif mərhələlərdən keçilib. Zaman-zaman coxşayı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafında, milli özünüdərk və istiq-

lal məfkurosunun formalaşmasında, qabaqcıl ideyaların təbliğində mühüm rol oynayıb. Təbii ki, bu inkişaf yolu həmişə hamar olmayıb. Müstəqil Azərbaycanda söz azadlığının, KİV-ə dövlət qayğısı siyasetinə osasını böyük siyasetçi Heydər Əliyev qoyub. Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə mətbuatın problemlərini yaşından öyrənib və onların aradan qaldırmasına yönən tədbirlərin həyata keçirilməsinə nail olub. Prezident Heydər Əliyevin 1998-ci il 6 avqust tarixində imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" fərmanı ilə senzurun ləğv olunması KİV-lər üçün yeni dövr açdı. Bununla yanaşı, 1999-cu ilin sonunda "Kütləvi informasiya vasitələri haqqında" Qanunun qəbulu media təsisatlarının inkişafını şərtləndirən, bəhs edilən sahəyə müvafiq suretdə sahəvi və ümummilli münasibətləri tənzimləyən hüquqi bazanın zənginləşdirilməsi işinə əhəmiyyətli töhfə oldu. 2000-ci ilin mart ayında Heydər Əliyevin sərəncamı ilə "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinə uyğunlaşdırılması üzrə tədbirlər Proqramı" təsdiq olundu, 2003-cü ilin mart ayında Azərbaycan jurnalistlərinin qurultayında media-ictimaiyyət, media-hakimiyət münasibətlərini tənzimləyən qurum - Azərbaycan Mətbuat Şurası yaradıldı. Digər coxşayı-

faktları da sadalamaq mümkündür. Bütün bunlar, çox doğru olaraq Azərbaycanda söz, fikir və mətbuat azadlığının bəqrədar olunması üçün olamətdən tarixi hadisələr kimi qiymətləndirilir. O da qeyd edilməlidir ki, mətbuat tomsilçiləri Heydər Əliyevin hərtərəflə diqqət və qayığına cavab olaraq Onu "Jurnalistlərin 2003-cü ildən sonra işe Prezident İlham Əliyevin aldığı qərarlar milli mətbuatımızın inkişafına həm hüquqi, həm də texniki və institusional baxımdan güclü təkan verib. Prezident İlham Əliyevin 12 yanvar 2021-ci il tarixində imzaladığı "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" fərmanı milli mətbuatımızın yeni mərhələdə inkişafı baxımdan mühüm əhəmiyyət daşıyır. Bu fərmanın imzalanması bir dəfə təsdiqlədi ki, Azərbaycan dövləti mediada keyfiyyət dəyişikliyin baş vermesindən çox maraqlıdır.

Sözügedən fərmana uyğun olaraq Medianın inkişafı Agentliyi (MEDİA) publik hüquqi şəxs kimi yaradılıb. MEDİA yaradığı gündən media sahəsində əvvələn digər bir çağırış işo 4-cü sonnaya inqilabının toləblərindən yaranır. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı mətbuatda transformasiyaları qacılımla zərurətə əvvələn. Təsadüfi deyil ki, bir qədər bundan əvvəl azad Xankəndi keçirilən III Şuşa Qlobal Media Forumunun mövzusu

## Mətbuatımız üçün yeni çağrışlar

Hər dövr mətbuat üçün yeni çağrışlar yaradıb. Bu gün jurnalistlər üçün yaranan çağrışlar işo yalnız məzmunla bağlı deyil. Hərçənd ki, onlar öz peşə fəaliyyətlərində sürətlə de-

su da "Rəqəmsal keçidlər. Süni intellekt dövründə informasiya və media dayanıqlığının gücləndirilməsi" olub. Forumda sualları cavablandırın Prezident İlham Əliyev Azərbaycan



yışın gündəmin nebzini tutmaq məcburiyyətindədirler. Auditoriyaaya ötürünlən informasiyalar daim yenilənənlədir. Necə deyərlər, jurnalistlərin qulağı səsədə, barmaqları yazmaqdə olmalıdır. Əks halda, yazmaqın da bir mənəsi qalmır. Jurnalistlər üçün digər bir çağırış işo 4-cü sonnaya inqilabının toləblərindən yaranır. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı mətbuatda transformasiyaları qacılımla zərurətə əvvələn. Təsadüfi deyil ki, bir qədər bundan əvvəl azad Xankəndi keçirilən III Şuşa Qlobal Media Forumunun mövzusu

jurnalistlərini mətbuatımızın yubileyi münasibəti ilə təbrik edib və mediamızın inkişafından məmənunu bildirib. "Mən çox şadam ki, bu gün bizim mediamız nəinki ölkə daxilində, hətta beynəlxalq mətbətində çox böyük nüfuz qazanıb", - deyə dövlətimizin başçısı vurğulayır.

Dünya miqyasında bu günün reallıqları elədir ki, heç bir halda medianın rolu yalnız auditoriyaaya xəbər çatdırmaq funksiyası ilə məhdudlaşdırmaq olmaz. Mətbuat həm də bir ideoloji vasitədir. Bu gün transmilli mediada feyk xəbər-

lərin yayılması adı hala çevriləbil. Bir sıra hallarda həmin feyk xəbərlər vasitəsilə milli dövlətlər hədəfə alınıb və onların imicinə beynəlxalq səviyyədə xələl götərilir.

Təəssüf doğuran haldır ki, belə "hücumlara" zaman-zaman respublikamız da məruz qalıb. Buna on son nümunələr kimi, 44 günlük Vətən müharibəsi və 23 saatlıq lokal xarakterli antiterror tədbirləri ilə bağlı transmilli mediada dərc olunan bədnəm yazıları göstərmək olar. Həmin yazıların məzmunu yalandan və respublikamıza yönələn iftirələrdən başqa bir şey deyildi. Yaxşı haldır ki, həmin təleyüklü məqamlardan Azərbaycan mediası comiyiyətimizin bir parçası olaraq yüksək həmrəylik ortaya qoydu və obyektiv yazıları ilə məkrili qüvvələrin ölkəməz etrafında qurmaq istədikləri informasiya blokadasının darmadığın ediləcək dərəcədə Prezident İlham Əliyev, necə deyərlər, on yaxın köməkçisi oldu. "Bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir. Azərbaycana qarşı əsəssiz ittihamları argumentlərlə, ciddi təhlillə və faktlar əsasında ifşa etməkdə də böyük uğurlar əldə edib. Bizi mediamız nəinki dövlət maraqlarını müdafiə edir, eyni zamanda, lazım gəldikdə hücumda da keçir. Bu da lazımdır", - deyə dövlətimizin başçısı vurğulayır.

**YEGANƏ**

# "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" yeni mərhələyə daxil olur

## 3 qardaşın enerji həmrəyliyi

"Yaşıl enerji" həmrəyliyi halqası sonrakı dövrdə daha da genişlənib və türk dövlətləri olan Qazaxistan və Özbəkistan dəhlizidə yer almış niyyətlərini bəyan edib. 2024-cü il noyabrın 13-də Azərbaycan, Qazaxistan və Özbəkistan prezidentləri İlham Əliyev, Kasim-Jomart Tokayev və Şavkat Mirziyoyevin üçtərəfli görüşü zamanı "Azərbaycan, Qazaxistan və Özbəkistan hökumətləri arasındakı yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdəşlər haqqında" Saziş imzalandı. Sonəd Mərkəzi Asiyin gələcək enerjisi Azərbaycan ərazisindən keçməklə Avropaya

nəqli perspektivlərini nəzərdə tutur.

Sonəd Xəzər dənizində qiyomətləndirilən 500 QVt-dan çox külək enerjisinin Azərbaycan üzərində Avropaya qəsnini planlaşdırır. Hazırda Xəzər dənizi bərpa olunan enerji mənbələri üzrə en böyük cəhətlərlə malikdir. Təkcə Xəzər dənizinin Azərbaycana aid hissəsində külək enerji istehsal üçün toxumın 157 QVt güc vاردır. Eləcə də Qazaxistan sektorunda da gələcək enerjisi təsdiq edilmiş 2 trilyon 58 milyard kVt təşkil edir. Bu işo Mərkəzi Asiya və Xəzər regionları arasında böyük bir yaşıl gücün səforər olunması üçün imkanları artırır. Ona görə də Xəzər-Qara dəniz kabeli Avropa İttifaqının enerji maraqlarına xidmət edir və Mərkəzi Asiya və Qafqazın "yaşıl köprü"ye çəvrimişi istiqamətdən səfərlər keçməklə Arap dövlətlərinin tərəfdəşlər haqqında Saziş imzalandı. Sonəd Mərkəzi Asiyin gələcək enerjisi Azərbaycan ərazisindən keçməklə Avropaya

nin Asiya çöllərində gələcək enerjisi üçün resurslar xeyli böyükdir, külək enerjisinin potensialı 520 QVt, gələcək enerjisinin potensialı isə 2 trilyon 58 milyard kVt təşkil edir. Bu işo Mərkəzi Asiya və Xəzər regionları arasında böyük bir yaşıl gücün səforər olunması üçün imkanları artırır. Ona görə də Xəzər-Qara dəniz kabeli Avropa İttifaqının enerji maraqlarına xidmət edir və Mərkəzi Asiya və Qafqazın "yaşıl köprü"ye çəvrimişi istiqamətdən səfərlər keçməklə Arap dövlətlərinin tərəfdəşlər haqqında Saziş imzalandı. Sonəd Mərkəzi Asiya və Xəzər regionları arasında böyük bir yaşıl gücün səforər olunması üçün imkanları artırır. Ona görə də Xəzər-Qara dəniz kabeli Avropa İttifaqının enerji maraqlarına xidmət edir və Mərkəzi Asiya və Qafqazın "yaşıl köprü"ye çəvrimişi istiqamətdən səfərlər keçməklə Arap dövlətlərinin tərəfdəşlər haqqında Saziş imzalandı. Sonəd Mərkəzi Asiya və Xəzər regionları arasında böyük bir yaşıl gücün səforər olunması üçün imkanları artırır. Ona görə də Xəzər-Qara dəniz kabeli Avropa İttifaqının enerji maraqlarına xidmət edir və Mərkəzi Asiya və Qafqazın "yaşıl köprü"ye çəvrimişi istiqamətdən səfərlər keçməklə Arap dövlətlərinin tərəfdəşlər haqqında Saziş imzalandı. Sonəd Mərkəzi Asiya və Xəzər regionları arasında böyük bir yaşıl gücün səforər olunması üçün imkanları artırır. Ona görə də Xəzər-Qara dəniz kabeli Avropa İttifaqının enerji maraqlarına xidmət edir və Mərkəzi Asiya və Qafqazın "yaşıl köprü"ye çəvrimişi istiqamətdən səfərlər keçməklə Arap dövlətlərinin tərəfdəşlər haqqında Saziş imzalandı. Sonəd Mərkəzi Asiya və Xəzər regionları arasında böyük bir yaşıl gücün səforər olunması üçün imkanları artırır. Ona görə də Xəzər-Qara dəniz kabeli Avropa İttifaqının enerji maraqlarına xidmət edir və Mərkəzi Asiya və Qafqazın "yaşıl köprü"ye çəvrimişi istiqamətdən səfərlər keçməklə Arap dövlətlərinin tərəfdəşlər haqqında Saziş imzalandı. Sonəd Mərkəzi Asiya və Xəzər regionları arasında böyük bir yaşıl gücün səforər olunması üçün imkanları artırır. Ona görə də Xəzər-Qara dəniz kabeli Avropa İttifaqının enerji maraqlarına xidmət edir və Mərkəzi Asiya və Qafqazın "yaşıl köprü"ye çəvrimişi istiqamətdən səfərlər keçməklə Arap dövlətlərinin tərəfdəşlər haqqında Saziş imzalandı. Sonəd Mərkəzi Asiya və Xəzər regionları arasında böyük bir yaşıl gücün səforər olunması üçün imkanları artırır. Ona görə də Xəzər-Qara dəniz kabeli Avropa İttifaqının enerji maraqlarına xidmət edir və Mərkəzi Asiya və Qafqazın "yaşıl köprü"ye çəvrimişi istiqamətdən səfərlər keçməklə Arap dövlətlərinin tərəfdəşlər haqqında Saziş imzalandı. Sonəd Mərkəzi Asiya və Xəzər regionları arasında böyük bir yaşıl gücün səforər olunması üçün imkanları artırır. Ona görə də Xəzər-Qara dəniz kabeli Avropa İttifaqının enerji maraqlarına xidmət edir və Mərkəzi Asiya və Qafqazın "yaşıl köprü"ye çəvrimişi istiqamətdən səfərlər keçməklə Arap dövlətlərinin tərəfdəşlər haqqında Saziş imzalandı. Sonəd Mərkəzi Asiya və Xəzər regionları arasında böyük bir yaşıl gücün səforər olunması üçün imkanları artırır. Ona görə də Xəzər-Qara dəniz kabeli Avropa İttifaqının enerji maraqlarına xidmət edir və Mərkəzi Asiya və Qafqazın "yaşıl köprü"ye çəvrimişi istiqamətdən səfərlər keçməklə Arap dövlətlərinin tərəfdəşlər haqqında Saziş imzalandı. Sonəd Mərkəzi Asiya və Xəzər regionları arasında böyük bir yaşıl gücün səforər olunması üçün imkanları artırır. Ona görə də Xəzər-Qara dəniz kabeli Avropa İttifaqının enerji maraqlarına xidmət edir və Mərkəzi Asiya və Qafqazın "yaşıl köprü"ye çəvrimişi istiqamətdən səfərlər keçməklə Arap dövlətlərinin tərəfdəşlər haqqında Saziş imzalandı. Sonəd Mərkəzi Asiya və Xəzər regionları arasında böyük bir yaşıl gücün səforər olunması üçün imkanları artırır. Ona görə də Xəzər-Qara dəniz kabeli Avropa İttifaqının enerji maraqlarına xidmət edir və Mərkəzi Asiya və Qafqazın "yaşıl köprü"ye çəvrimişi istiqamətdən səfərlər keçməklə Arap dövlətlərinin tərəfdəşlər haqqında Saziş imzalandı. Sonəd Mərkəzi Asiya və Xəzər regionları arasında böyük bir yaşıl gücün səforər olunması üçün imkanları artırır. Ona görə də Xəzər-Qara dəniz kabeli Avropa İttifaqının enerji maraqlarına xidmət edir və Mərkəzi Asiya və Qafqazın "yaşıl köprü"ye çəvrimişi istiqamətdən səfərlər keçməklə Arap dövlətlərinin tərəfdəşlər haqqında Saziş imzalandı. Sonəd Mərkəzi Asiya və Xəzər regionları arasında böyük bir yaşıl gücün səforər olunması üçün imkanları artırır. Ona görə də Xəzər-Qara dəniz kabeli Avropa İttifaqının enerji maraqlarına xidmət edir və Mərkəzi Asiya və Qafqazın "yaşıl köprü"ye çəvrimişi istiqamətdən səfərlər keçməklə Arap dövlətlərinin tərəfdəşlər haqqında Saziş imzalandı. Sonəd Mərkəzi Asiya və Xəzər regionları arasında böyük bir yaşıl gücün səforər olunması üçün imkanları artırır. Ona görə də Xəzər-Qara dəniz kabeli Avropa İttifaqının enerji maraqlarına xidmət edir və Mərkəzi Asiya və Qafqazın "yaşıl köprü"ye çəvrimişi istiqamətdən səfərlər keçməklə Arap dövlətlərinin tərəfdəşlər haqqında Saziş imzalandı. Sonəd Mərkəzi Asiya və Xəzər regionları arasında böyük bir yaşıl gücün səforər olunması üçün imkanları artırır. Ona görə də Xəzər-Qara dəniz kabeli Avropa İttifaqının enerji maraqlarına xidmət edir və Mərkəzi Asiya və Qafqazın "yaşıl köprü"ye çəvrimişi istiqamətdən səfərlər keçməklə Arap dövlətlərinin tərəfdəşlər haqqında Saziş imzalandı. Sonəd Mərkəzi Asiya və Xəzər regionları arasında böyük bir yaşıl gücün səforər olunması üçün imkanları artırır. Ona görə də Xəzər-Qara dəniz kabeli Avropa İttifaqının enerji maraqlarına xidmət edir və Mərkəzi Asiya və Qafqazın "yaşıl köprü"ye çəvrimişi istiqamətdən səfərlər keçməklə Arap dövlətlərinin tərəfdəşlər haqqında Saziş imzalandı. Sonəd Mərkəzi Asiya və Xəzər regionları arasında böyük bir yaşıl gücün səforər olunması üçün imkanları artırır. Ona görə də Xəzər-Qara dəniz kabeli Avropa İttifaqının enerji maraqlarına xidmət edir və Mərkəzi Asiya və Qafqazın "yaşıl köprü"ye çəvrimişi istiqamətdən səfərlər keçməklə Arap dövlətlərinin tərəfdəşlər haqqında Saziş imzalandı. Sonəd Mərkəzi Asiya və Xəzər regionları arasında böyük bir yaşıl gücün səforər olun



# **Diqqət Vaşingtona!!!**

---

## **Tramp sülh üçün hamını Ağ Evə yığdı**

# Avropa gözləmə mövqeyində: ya davam, ya da... “offsayd”

Alyaska görüşünün ardından ABŞ Prezidenti Donald Trampın Avropa və Ukrayna lideri ilə görüşü olduqca böyük maraq kəsb edirdi. Qeyd edək ki, görüş öncəsi həm Rusiya, həm Avropa, həm də ABŞ mətbuatı nəticələrlə bağlı proqnozlar səsləndirir, hətta fors-major situasiyalardan bəhs edirdilər. Prosesin hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı yekdil rəy olmasa da, Alyaska görüşünün nəticələri, verilən mesajlar və ən əsası Avropa liderləri ilə keçirilməsi nəzərdə tutulan müzakirələr qarşısındaki dövrün fərqli bir dövr olacağına işarə edirdi. Razılıq əldə ediləcəyi təqdirdə Mərkəzi Avropaya sülh gələcək, dünyanın iqtisadi proqnozlaşdırması dəyişəcək, silahlar susacaqdır. Təbii ki, fərqli bir nəticə əldə olunacaqdır...

## Zelenskidən xəbərdarlıq: ölkəmizi müdafiə edəcəyik

Tramp-Zelenski görüşündən öncə əsas müzakirə predmeti Rusiya dövlət başçısının Alyaskada verdiyi mesajlara rəsmi Kiyevin reaksiyası idi. Gözlenilən reaksiya isə görüşdən saatlar öncə - avqustun 18-də səhər saatlarında gəldi. Ukrayna Prezidenti Zelenskinin Vaşinqtona çatdıqdan sonra yazdığı ilk mesajda bildirilirdi ki, "Mən artıq Vaşinqtondayam. Sabah ABŞ prezidenti ilə, eləcə də Avropa liderləri ilə görüşəcəyik. ABŞ prezidentinə dəvət üçün təşəkkür edirəm. Biz hamımız istəyirik ki, bu mühabibə tez və dayanıqlı sülh ilə bitsin. Bu dəfə əvvəlki illərdə olduğu kimi olmamalıdır - nə 1994-cü ildə verilən, amma işləməyən "tehlükəsizlik zəmanətləri", nə də Krim və Donbasın güzəşti gedilməsi tekrar

olunmamalıdır". Ukrayna lideri vurgulayıp ki, bu gün ukraynalılar müstəqillik və tor-

maştookluk və tərpaqlarını qorumaq  
uğrunda inadla mübarizə aparırlar:  
“Ukraynalılar 2022-ci ildən sonra  
nə Kiyevi, nə Odessanı, nə də Xar-  
kovu vermədilər. Bu gün Donetsk  
və Sumı istiqamətlərində ordumü-  
zun uğurları var. Əminəm ki, ölkə-  
mizi müdafiə edəcəyik, real təhlükə-  
kəsizlik zəmanətləri qazanacaqı”.

Zelenski, həmçinin, ABŞ Prezi-  
denti Trampa, amerikalılara və Av-  
ropa tərəfdəşlərinə göstərdikləri  
dəstəyə görə təşəkkür edib:

“Bizim xalqımız prezident  
Trampa, Amerikadakı hər kəsə və  
bütün tərəfdəşlərlə dəstəyə görə  
minnətdardır. Rusiya başladığı bu  
mühərribəni dayandırmalıdır. Mən  
inanıram ki, ABŞ-la, Avropadakı  
dostlarımızla birgə gücümüz Rusi-  
yanı həqiqi sülhə məcbur edəcək”.

## **Qərb mətbuatı “iş başında”...**

Qərb mətbuatı da görüşə həssas yanaşış - görüşə saatlar qalmış Böyük Britaniyanın "Guardian" nəşri görüş ərefəsində gərginliyin pik həddə çatdığını yayıb. Bildirilib ki, Tramp Ukraynanın NATO və Krım tələbinə "qapıları bağlayıb", Zelenski isə ərazi məsələsində güzəştə getməkdən imtina edir. Nəşr yazıb ki, Tramp sammit öncəsi Zelenskiyə təzyiqləri artırıb. "Ukrayna prezidentinin istəsə, müharibəni "az qala" bitirə biləcəyini vurgulayan ABŞ prezidenti Ukraynanın NATO-ya üzv olmasına və ya Rusyanın işğalı altında olan Krımı geri alma ehtimalını rədd edib" - məqalədə vurgulanır.

Bundan başqa, Tramp “Truth” sosial media platformasıında verdiyi açıklamada bildirib

ki, Ukraynanın NATO-ya qoşulması və Rusyanın 2014-cü ildə ilhaq etdiyi Krımı geri almasına-  
dan söhbət gedə bilməz.

“Wall Street Journal” isə si-  
tuasiyanı daha fərqli istiqamətlər-  
dən qiymətləndirib - bildirilib ki,  
Zelenskinin əsas vəzifələrindən  
biri ABŞ Prezidenti Donald  
Trampı müharibənin tez bitməsi  
üçün alternativ yolların mövcud-  
luğuna inandırmaq olacaq. Nəşr  
yazıb ki, Avropanın məsələdəki  
royi bəllidir - Zelenski fevral  
ayında olduğu kimi Putinin tələb-  
lərini rədd etsə, Tramp və Zelen-  
ski arasında yeni gərginliyin ya-  
ranma ehtimalı yüksəkdir. Buna  
görə də, Ukrayna lideri mühari-  
bənin tez bitməsi üçün daha yaxş  
variantların olduğunu Tramp qar-  
şısında təqdim etməli olacaq.

## **Tramp yazdı: Krımin taleyi...**

Beləliklə, görüş öncəsi mənzərə belə təsvir oluna bilər:

- ABŞ müharibənin bitməsi üçün bütün gücünü səfərber edib;
- Tərəflər arasında razılığın əldə olunmasına imkanlar var - sadəcə, həm Rusiya, həm də Ukrayna ilkin mərhələdəcə bu “sövdələşmədən” qazançı çıxmış istəyirlər.

Trampin “Truth” sosial şəbəkəsində yazdığı mesajdan isə bəlli olur ki, Vaşinqtonun hədəfi sülhü bərpa etməkdir. Ağ Ev rəhbərinin mesajına əsasən, Kiyevin Rusiya təcavüzünü dayandırmaq üçün razılaşmalı olduğu şərtlər onun nöqtəyi-nəzərindən Rusyanın ilhaq etdiyi Krim yarımadasına iddialardan, eləcə də Ukraynanın NATO yoldan imtina etməsidir. Bundan əvvəl isə ABŞ Dövlət katibi Marko Rubio NBC News xəbər xidmətinə müsahibəsində və ABC News-un hazırladığı “This Week” proqramında bildirmişdi ki, “Əgər ukraynalılar bundan (Moskvanın iddia etdiyi ərazilərdən - red.) əl çəkməyə hazır olmasalar və heç kim Ukraynanı buna sövq etməsə, sülh sazişi baş tutmaya bilər”.

## Birinci ssenari: qısamüddətli sülh, yoxsa əbədi “intriga”?

əsasən Rusiyanın işgal etdiyi Donbas (Donetsk və Luhansk bölgələri) üzərində nəzarəti tanımaq, Krimi Moskvaya təslim etmək və NATO-ya üzvlükdən imtina etməkdir. Siyasi tehlillərdən belə bəlli olur ki, teklif olunan kompromislərdən biri Donbasın qarşılığında Xerson ətrafi bölgələrin Ukraynaya qaytarılmasıdır. NATO üzvlüyü ilə bağlı məsələ isə “5-ci maddəyə oxşar” bir əlavə ilə tənzimlənə bilər.

Konstitusiyası sərhədlərin referendum olmadan dəyişdirilməsinə imkan vermir. Məhz bunu nəzərə alaraq bəzi analitiklər gözənlənilən sülh müqaviləsinin uzunmüddətli deyil, qeyri-dayanıqlı sayırlar. Bu halda isə:

- Qısa müddətli sülh əldə edilə bilər, ancaq hüquqi, siyasi və strateji risklər yenə də qala-caq;
- Təhlükəsizlik zəmanətləri real və dayanıqlı olmayacağı təqdirdə, qarşılurma fərqli faza-

**İkinci szenari: "yox" cavabı beynəlxalq iştirakçıya yaradır. Cəbhədə risklər formalasdırır**

etmədiyi üçün daxildə və Avro-  
pada siyasi dəstəyini möhkəm-  
laşdırıcaq.

- Orta müddətdə: ABŞ-dan gələcək yardımın miqdarı və şərtləri Trampin mövqeyindən asılı olacaq. Əgər yardım kəsi-lərsə, Ukrayna daha çox Avro-paya yönələcək.
- Uzun müddətdə: Ukraynanın sərt "vaxt" mövqeyi mühə-

nin sər yox mövqeyl, müna-ribənin “donmuş konflikt” formasında uzadacaq.

Nəticə etibarı ilə, Zelenski Vaşinqton danışqlarında Trampin şörtlərinə razılaşmasa, Ukraynanın mövqeyi beynəlxalq hüquqa uyğun qalacaq - lakin bu addım həm də hərbi riskləri gücləndirəcək.

Maraq doğuran üçüncü szenario ise yeni görüş - avqustun 22-nə üçtərəfli formatda görüşlə bağlıdır. Qeyd edək ki, avqustun 18-də baş tutacaq görüş reallaşmamış avqustun 22-na yeni görüş təyin edilməsi siyasi mütəxəssislər tərəfindən birmənalı qarşılanmayıb. Bu, sanki "daha real addımlar üçün masa" və ya problemin hərtərəfli müzakirəsinin təşkilini təsirini bağışlayır. Bu halda Avropa liderləri sanki onların sadəcə məlumatlandırma üçün çağrırdıqlarını hiss edəcəklər - bu isə, Qərb üçün böyük narahatlıqlar yaradacaq.

Belə bir ssenari olacaq təq-  
dirdə Avropa prosesdən kənarda

kompromis Avropa ölkələrinin müdafiə və təhlükəsizlik sahəsində prioritətlərini ikinci plana ata bilər - onsuz da ABŞ son vaxtlar NATO ilə bağlı heç də ürəkaçmayan bəyanatlar verir. Paralel olaraq Avropa ölkələri, xüsusilə Polşa, Baltık dövlətləri və Almaniya, Ukraynanın ərazi bütövlüyü məsələsində güzəşt edilməsinin öz milli təhlükəsizliyi üçün ciddi presedent yaradacağından ehtiyatlanacaq. Siyasi mütəxxəsislər iddia edirlər ki, Ukraynanın torpaq güzəşti Avropanın Şərqi sərhədlərində “təhlükəli domino effekti” doğura bilər.

*Pərviz SADAYOĞLU*

# Sentyabrin əvvəlində... Aİ 19-cu sanksiyalar paketini qəbul edəcək

Avropanın İttifaqı Rusiyaya qarşı 19-cu sanksiyalar paketi üzərində işləyir. Paketin sentyabrın əvvəlində qəbul olunması gözlənilir. Belə ki, Avro-

pa Komissiyasının prezidenti Ursula von der Leyen bu yaxınlarda keçirilən son mətbuat konfransında bildirib ki, Avropanın İttifaqı Rusiyaya qarşı sanksiyalarını gücləndirməyə davam edəcək. Onun sözlərinə görə, diplomatik səylərdən asılı olmayaraq sentyabrın əvvəlində Aİ-yo təzvük olacaq.

## Yeni sanksiya paketinə nələr daxil olacaq?

Aİ-nin 17-ci və 18-ci sanksiyalar paketlərində Rusyanın hərbi-sənaye kompleksinə birbaşa və ya dolayı dəstək verən və ya sanksiyalardan yayınmaqdə iştirak edən 31 şirkət, o cümlədən Rusya Müdafiə Nazirliyinin Radiasiya, Kimyo və Bioloji Müdafiə Qoşunları, 27-ci Mərkəzi Elmi-Tədqiqat İnstitutu və 33-cü Mərkəzi Tədqiqat və Sınaq İnstitutuna qarşı tədbirlərin görülməsi, xüsusilə də "Şimal axını"nın istifadəsinə qadağası, Rusiyaya məxsus bankların və tankerlərin "qara siyahı"ya salınması, Aİ ölkələrinin Rusiya

Mənəf-sələ ilə bağlı iqtisadişçi Razi Abbasbəyli "Yeni Azərbaycan" qəzeti şəhərində qeyd edib ki, Qərbin sanksiyaları Rusiya iqtisadiyyatında

tinin alınmasına qadağ qoyulması və neftin qiymətinin aşağı salınması ilə bağlı müdədələr öz əksini təpib. Maqazılardır, bəs Aİ-nin 19-cu sanksiyalar paketinə hansı tədbirlər daxil ediləcək? Bəzi ekspertlərin fikrincə, növbəti sanksiyalar paketində əsasən Rusyanın enerji bazarlarına, rəqəmsal texnologiyalara və müasir avadanlıqlara çıxış imkanlarının məhdudlaşdırılması, Rusiya ilə müəyyən qədər inkişaf tempini dayandırıb, amma tam çökdüyü bilməyib. "Avropanın İttifaqı bu günə qədər Rusiyaya qarşı 18 sanksiya paketini tətbiq edib. Bu paketlər bütövlükde mövcud durumda Rusiya iqtisadiyyatı üzərində müyyən təsirlər yaradıb. Bəzi

şəhərlərinin sanksiya siyahısına əlavə edilməsi ilə bağlı məsələlər öz əksini tapacaq. Onlar hesab edirlər ki, Aİ-nin sanksiyaları orta və uzun müddətlidən tətbiq olunacaq. Ümumilikdə, 2022-2025-ci illərdə Rusiya iqtisadiyyatında inkişaf indeksi 12 faiz geriləyib. Fördə gerilərə isə 25 faiz azalma olub - bu da ölkədə sosial berabərsizliyin yaranmasına yol açır. Amma buna baxmayaq, Rusiya öz iqtisadi dözişməyini qoruyub saxlaya bilib. Rusiya öz neft, qaz və strateji əhəmiyyət kəsb edən məhsullarını ixrac etmek üçün alternativ bazarlar tapşırmaq Aİ və ABŞ-in sanksiyalarının təsirini müyyən mənənə təraflaşdırır. Alternativ bazarlar isə Çin, Hindistan və Braziliyadır. 2024-cü ildə Rusiya xam neft

## Sanksiyalar öz təsirini göstərə bilib?

Qərb dairələrinin son araşdırmlarına görə, 2022-ci ildə Rusiya iqtisadiyyatında 2,01 faiz, 2023-cü ildə 2,15 faiz və 2025-ci ilin ikinci rübündə 4

faiz azalma müşahidə olunub. Rusyanın ümumi iqtisadiyyatında ciddi geriləmə var və son proqnozlarda qeyd olunur ki, 2025-ci ildə ölkə iqtisadiyyat-

rektorunun müavini Massimo Aparo ilə görüşdə hazırlı şəraitdə Tehran agentlik arasında qarşılıqlı foaliyyət formasi müzakiro olunub.

Qəribabidi qeyd edib ki, İran tərəfi İsrail və ABŞ-in İranə hücumu zamanı BAEA-nın öz öhdəliklərini yerinə yekirməsi ilə bağlı etirazını bildirib. Agentliyin İsrail və ABŞ-in İranın nüvə obyektlərinə zorbelerini pişəməməsi İslam Respublikasında koskin təqnidlərə səbəb olub. Tehran BAEA rəhbərliyini onun fealiyyətini siyasilişdirməkdə itmişdir.

İyulun 2-də İran Prezidenti Məsud Pezəkian BAEA ilə əməkdaşlığı dayandıran qanunu imzalayıb. İyulun 22-də İranın xarici işlər naziri Abbas Araqqi deyib ki, İran gelecekdə agentliyin müftütlərinin öz orazisi-nə qayıtmə ehtimalını istisna etmir.

XİN sözcüsü Ukrayna böhranı ilə bağlı bildirib ki, Pekin mühərbiyətinin siyasi həllini "dəstəkləyir". Donald Trampin bu gün Ağ

Çin rəsmisi avqustun 18-də keçirdiyi brifinqdə bildirib ki, Pekin prezidentler Vladimir Putin və Donald Trampin Alyaksandrda görüşündən sonra ABŞ ilə Rusiya arasında ikitərəfli əlaqələrin yaxşılaşdığını görməkdən mömnundur.

AZƏRTAC Sinxua agentlinin istinadla xəbər verir ki, CİN Xarici İşlər Nazirliyinin sözcüsü Mao Nin jurnalistlərə bildirib ki, Pekin "Rusiya və ABŞ-in əlaqələrinin yaxşılaşdırmaq və Ukraynanın siyasi həllini təşviq etmək üçün davamlı əlaqəni görməkdən mömnundur".

Mao Tramp və Putinin Al'yaskadaki görüşü ilə bağlı sualları cavablandırırdıqdan qeyd edib ki, iki ölkənin liderləri arasında son altı ildə ilk dəfə belə görüş olub.

XİN sözcüsü Ukrayna böhranı ilə bağlı bildirib ki, Pekin mühərbiyətinin siyasi həllini "dəstəkləyir".

Donald Trampin bu gün Ağ

dələri Rusyanın Ukraynaya hückumu ilə əlaqədar olək-qərbi 19-cu sanksiyalar paketini qəbul etmək niyyətindədir. "Döyüslər davam etdiyi müddətdə biz Rusiya diplomatiq və iqtisadi tozəyi göstərməyə davam edəcəyik və 19-cu sanksiyalar paketini hələ sentyabrın əvvəlində qəbul etmək niyyətindəyik", - deyə Lyayen vurğulayıb. Aİ-nin xarici işlər vo-

təhlükəsizlik siyaseti üzrə ali nümayəndəsi Kaya Kallas

## Rusiyani nə gözləyir?

özünü sosial şəbəkə hesabında Aİ-nin Rusiyaya qarşı növbəti sanksiyalar paketi ilə bağ-


lı niyyətini təsdiqləyib - o, Aİ-nin Rusiyaya olchein 19-cu sanksiyalar paketi üzrə işlədiyi qeyd edib. "Moskva bu mühərbiyə davam etdirə bilməyəcəyini anlayana qədər mühərbiyəni dayandırmayacaq. Buna görə də Avropanın dəstəkləməyə davam edəcək, buraya Rusiyaya qarşı 19-cu sanksiyalar paketi üzrə işləmək də daxildir" - deyə Kallas bildirib.

dövr ərzində öz təsirini göstərəcək.

neft məhsul-ları satışından 192 miliard dollar gəlir oldu, - deyə R. Abbasbəyli bildirib. Ekspertin sözlərinə görə, többi edilən sanksiyalar müəyyən müddətdən sonra də effektli şəkildə öz təsirini göstərəcək: "Xaxın zamanda Rusiyada əhalinin sosial vəziyyətinin ağırlaşması, rublin alıcılıq qabiliyyətinin aşağı düşməsi və büdcə köşərinin artmasının sahidi ola bilərik. Hazırda Moskva mühərbiyə xərclərini dəha da artırıb. Sözsüz ki, bu da büdcədən çox ciddi problemlər yaradır. Demək olar ki, Rusiya iqtisadiyyatında inkişaf tempi dayanıb. Vəziyyət bu şəkildə davam edərsə, Rusiyada daha ağır təlatümlər gözləyir".

*Yunis ABDULLAYEV*

# İran-BAEA danışçıları yeni mərhələdə



Yaxın günlərdə İran və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) nümayəndələri arasında danışçılar baş tuta bilər. Bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıllı Bəqayı bildirib.

İranlı diplomat mətbuat konfransında deyib: "Ola bilin ki, agentliklə danışçıları növbəti raundu yaxın günlərdə

baş tutsun".

İran rəsmiləri ilə BAEA nümayəndəsi arasında avqustun 11-də Teheranda keçirilən danışçılardan sonra İslam Respublikası xarici işlər nazirinin müavini Kazım Qoribadi bildirib ki, tərəflər İranın nüvə programı üzrə məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər. Diplomat qeyd edib ki, BAEA Baş di-

rektorunun müavini Massimo Aparo ilə görüşdə hazırlı şəraitdə Tehran agentlik arasında qarşılıqlı foaliyyət formasi müzakiro olunub.

Qəribabidi qeyd edib ki, İran tərəfi İsrail və ABŞ-in İranə hücumu zamanı BAEA-nın öz öhdəliklərini yerinə yekirməsi ilə bağlı etirazını bildirib. Agentliyin İsrail və ABŞ-in İranın nüvə obyektlərinə zorbelerini pişəməməsi İslam Respublikasında koskin təqnidlərə səbəb olub. Tehran BAEA rəhbərliyini onun fealiyyətini siyasilişdirməkdə itmişdir.

İyulun 2-də İran Prezidenti Məsud Pezəkian BAEA ilə əməkdaşlığı dayandıran qanunu imzalayıb.

İyulun 22-də İranın xarici işlər naziri Abbas Araqqi deyib ki, İran gelecekdə agentliyin müftütlərinin öz orazisi-nə qayıtmə ehtimalını istisna etmir.

# Çin ABŞ-Rusiya münasibətlərinin yaxşılaşmasından məmənundur

Çin rəsmisi avqustun 18-də keçirdiyi brifinqdə bildirib ki, Pekin prezidentler Vladimir Putin və Donald Trampin Alyaksandrda görüşündən sonra ABŞ ilə Rusiya arasında ikitərəfli əlaqələrin yaxşılaşdığını görməkdən mömnundur.

AZƏRTAC Sinxua agentlinin istinadla xəbər verir ki, CİN Xarici İşlər Nazirliyinin sözcüsü Mao Nin jurnalistlərə bildirib ki, Pekin "Rusiya və ABŞ-in əlaqələrinin yaxşılaşdırmaq və Ukraynanın siyasi həllini təşviq etmək üçün davamlı əlaqəni görməkdən mömnundur".

Mao Tramp və Putinin Al'yaskadaki görüşü ilə bağlı sualları cavablandırırdıqdan qeyd edib ki, iki ölkənin liderləri arasında son altı ildə ilk dəfə belə görüş olub.

XİN sözcüsü Ukrayna böhranı ilə bağlı bildirib ki, Pekin mühərbiyətinin siyasi həllini "dəstəkləyir".

Donald Trampin bu gün Ağ

Evda Ukrayna Prezidenti Volodimir Zelenski və Avropanın liderləri ilə planlaşdırılan görüşləri barədə sualları cavablandırırdıqdan qeyd edib ki, "Biz bütün maraqlı toroflərin hər kəs üçün möqbul olan qalıcı razılışma oldu etmək naməsinə sülh danışçılarında iştirak etməyəcəyik".

Çin XİN-in sözcüsü ABŞ-in Braziliya rəsmilərinə qarşı sanksiyaları barədə suala cavab olaraq bildirib ki, Pekin "birtofrəli və qeyri-qanuni sanksiyaları qarşırı".

bildirən Mao eləvə edib: "Ukrayna ilə bağlı mövqeyimiz aradılınca və aydınlaşdırıb. Biz Ukrayna böhranında siyasi təhlükəsizliyi təşviq etməyə davam edəcəyik".

Çin XİN-in sözcüsü ABŞ-in Braziliya rəsmilərinə qarşı sanksiyaları barədə suala cavab olaraq bildirib ki, Pekin "birtofrəli və qeyri-qanuni sanksiyaları qarşırı".


# Boliviyanın sosialist hakimiyyəti sona yaxınlaşır

Avqustun 17-də Boliviyanın prezident seçkiləri keçirilib. Qeyd edək ki, prezident seçkilərinin birinci turunda namizədlərden heç biri yetərlər səs toplaya bilmədiyi üçün iki aydan sonra seçkilərin ikinci turu keçiriləcək. İlk turda yüksək faizli səsənə öncə çıxan liberal siyasetçi - senator Rodriqo Pas Pereyra və Boliviyanın keçmiş prezidenti, mühafizəkar baxışları ilə tanınan Xorxe Quiro 19,93 faiz, Birləşmiş Partiyasının namizədi Samuel Dor Medina isə 19,93 faiz səs toplayıb. S.D.Medina öz mögləbiyyətini etiraf etdiyi üçün seçkilərin ikinci turunda iştirak etməyəcək. Xüsusi olaraq vurgulayaq ki, Boliviyanın seçki qanunverciliyinə görə, birinci turda qalib gelmək üçün namizədin mütləq səs çoxluğu (50 faiz + 1) və ya 40 faiz səs toplaması lazımdır, bu şərtlə ki, on yaxın rəqibdən fərqli 10 faizdən çox olsun. Namizədlərden heç biri tələb olunan bu səsi toplamadığı üçün oktyabrın 19-da seçkilərin ikinci turu keçiriləcək.

## Boliviyanın yeni siyasi dövr



Boliviyanın iç illik sosialist hakimiyyət artıq öz dövrünü başa vurur. İqtidarı partiyası - Sosialist Hərəkat Partiyasının namizədi Eduardino del Castillo 5 faizdən aşağı - 3,15 faiz səs toplaşdırıb. Digər sol-çu namizəd Androniko Rodriguez isə 8,11 faiz səs olda edib. Öl-kənin hazırkı prezidenti Luis Arce xalq arasında siyasi reytinqi aşağı düşdüyü üçün seçkilərə iştirak etməyib. Boliviyanın uzun müddət ərzindən hakimiyyət yətədən olan solcu qüvvələrinən son seçkilərdən sonra məmən olmayışdır. Digər sol-çu namizəd Androniko Rodriguez isə 8,11 faiz səs olda edib. Öl-kənin hazırkı prezidenti Luis Arce xalq arasında siyasi reytinqi aşağı düşdüyü üçün seçkilərə iştirak etməyib. Boliviyanın uzun müddət ərzindən hakimiyyət yətədən olan solcu qüvvələrinən son seçkilərdən sonra məmən olmayışdır. Digər sol-çu namizəd Androniko Rodriguez isə 8,11 faiz səs olda edib. Öl-kənin hazırkı prezidenti Luis Arce xalq arasında siyasi reytinqi aşağı düşdüyü üçün seçkilərə iştirak etməyib. Boliviyanın uzun müddət ərzindən hakimiyyət yətədən olan solcu qüvvələrinən son seçkilərdən sonra məmən olmayışdır. Digər sol-çu namizəd Androniko Rodriguez isə 8,11 faiz səs olda edib. Öl-kənin hazırkı prezidenti Luis Arce xalq arasında siyasi reytinqi aşağı düşdüyü üçün seçkilərə iştirak etməyib. Boliviyanın uzun müddət ərzindən hakimiyyət yətədən olan solcu qüvvələrinən son seçkilərdən sonra məmən olmayışdır. Digər sol-çu namizəd Androniko Rodriguez isə 8,11 faiz səs olda edib. Öl-kənin hazırkı prezidenti Luis Arce xalq arasında siyasi reytinqi aşağı düşdüyü üçün seçkilərə iştirak etməyib. Boliviyanın uzun müddət ərzindən hakimiyyət yətədən olan solcu qüvvələrinən son seçkilərdən sonra məmən olmayışdır. Digər sol-çu namizəd Androniko Rodriguez isə 8,11 faiz səs olda edib. Öl-kənin hazırkı prezidenti Luis Arce xalq arasında siyasi reytinqi aşağı düşdüyü üçün seçkilərə iştirak etməyib. Boliviyanın uzun müddət ərzindən hakimiyyət yətədən olan solcu qüvvələrinən son seçkilərdən sonra məmən olmayışdır. Digər sol-çu namizəd Androniko Rodriguez isə 8,11 faiz səs olda edib. Öl-kənin hazırkı prezidenti Luis Arce xalq arasında siyasi reytinqi aşağı düşdüyü üçün seçkilərə iştirak etməyib. Boliviyanın uzun müddət ərzindən hakimiyyət yətədən olan solcu qüvvələrinən son seçkilərdən sonra məmən olmayışdır. Digər sol-çu namizəd Androniko Rodriguez isə 8,11 faiz səs olda edib. Öl-kənin hazırkı prezidenti Luis Arce xalq arasında siyasi reytinqi aşağı düşdüyü üçün seçkilərə iştirak etməyib. Boliviyanın uzun müddət ərzindən hakimiyyət yətədən olan solcu qüvvələrinən son seçkilərdən sonra məmən olmayışdır. Digər sol-çu namizəd Androniko Rodriguez isə 8,11 faiz səs olda edib. Öl-kənin hazırkı prezidenti Luis Arce xalq arasında siyasi reytinqi aşağı düşdüyü üçün seçkilərə iştirak etməyib. Boliviyanın uzun müddət ərzindən hakimiyyət yətədən olan solcu qüvvə



## Ümumdünya Humanitar Yardım Günüdür!

Bu günün keçirilməsində məqsəd yardım ehtiyacı olanların olındınlı tutan, bə yolda hətta canları fəda etməyə hazır olan humanitar işçilərin anılmasıdır. Hər il bu tarixdə fərqli mövzular da çağrıları başlıdır və gün xüsusi olaraq qeyd edilir.

Ümumdünya Humanitar Yardım Günü ilk dəfə 19 avqust 2009-cu ildə qeyd edilib. Qeyd olunmasının əsas qohremanı isə BMT-nin humanitar qurumunun öməkdaşı, braziliyalı Serjü Vieira di Mello idi. Braziliya vətəndaşı olan Serjü Vieira di Mello Birleşmiş Millətlər Təşkilatında ömrünün 30 ilden çox hissəsini silahlı qarışdurmanın səssiz qurbanlarını ortaya çıxarmaq, onların izti-

rablarını azaltmaq və diqqətlərinin özlərino cəlb etmək kimi çotin humanitar vəziyyətlərə xidmət edilmişsinə həsr etmişdi. 19 avqust 2003-cü ildə Bağdadda 21 həmkarı ilə birlikdə ölümü dünya miqyasında silahlı qarışdurma qurbanlarını düşüncə tərz, fəlsəfəsi, dinamizmi və cəsərəti ilə hamiya ilham verən və geləcək nəsillərin təqli etməsi üçün sənəsiz bir miras olaraq qalmış görkəmləri bir humanitar liderdən məhrum etdi.

Bu hadisədən 4 il sonra - 2006-cı ildə Vieira di Mello ailəsinə dostları ilə birlikdə Serjü adına fond yaratdı. "Sergio Vieira de Mello Foundation" adlandırılaraq fond bütün hökumətlər, Birleşmiş

Milletlər Təşkilatı, beynəlxalq təşkilatlar vo qeyri-hökumət təşkilatları ilə six əməkdaşlıq edərək hər il Dünya Humanitar Yardım Gününi anlımlı şəkildə qeyd etməyi qarşısına məqsəd qoyub.

Humanitar Yardım Günü hər il forqlı mənzular ətrafında müzakirələr aparılır, layihələr hazırlanır. Məsələn, 2010-cu ildə "Biz Humanitar İşçilər", 2011-ci il "İnsanlara kömək edən insanlar", 2012-ci il "Mən buradaydım", 2013-cü ildə, hadisənin 10 illiyində BMT vo tərefədaşları "Dünyanın daha çox ehtiyacı var ..." adlı layihə başladılmışdır.

Ümumdünya Humanitar Yardım İşçiləri hazırda çox çətin şəraitdə işləyirlər. 2017-ci ildə apa-

## Ehtiyacı olanlara kömək...

rın statistikaya görə, son 20 il ərzində 4132 yardım işçisi terror qurbanı olub. Təkcə 2016-cı ildə 91 nəfər öldürülüb, 88 nəfər yaralanıb. Belə hadisələr daha çox Suriya, Əfqanistan, Cənubi Sudan, Kongo və Somali kimi ölkələrdə baş verir.

Yardım işçilərinə qarşı töredən hər bir cinayət, vəhşilik acı-naçaqlı və dözlüməzdür. Bu kimi cinayət aktlarını normallaşdırmaq olmaz. Yardım işçilərinin hüquqlarının qorunmaması on sonda yardımına ehtiyacı olan insanlara qarşı da ədalətsizlik deməkdir.

1988-ci il Spitak zəlzələsinə xatırladaq. Ermənistanın şimalından 7 bal gücündə dağdıcı zəlzələ baş vermişdi. Episentri Spitak şəhəri olan zəlzelə zamanı 25 min-dən artıq adam həlak olmuş, 170 min nəfər isə xəsərət almışdı. Zəlzelədən sonra ilk olaraq Ermənistana Azərbaycan yardım əlini uzatmışdı. Onda azərbaycanlı briqada yüzərlə yaralı erməni dəqiqələr altından xilas etdi. Dekabrın 11-də isə Azərbaycandan Spitaka yardım məqsədi ilə 78 nəfər könüllüdən ibarət ikinci qrup yığıldı. Lakin könüllüləri

Spitaka aparan "IL-76" təyyarəsi Ermənistən ərazisində vurulmuşdu...

Azərbaycan həməsi həman yardımçılarla qoşulan ölkələr sırasındadır. Həlo XX əsrin əvvəllərində, Pakistan ərazisi o vaxtlar Britaniya müstəməkəsi olduğunu dövrde bölgədə yayılmış pandemiyyada insanlar ağır xəstəliklər kükürlərə səkildə həyətlərini itirirdilər. Belə çətin zamanda Hacı Zeynalabdin Tağıyev şəxsi vəsaiti hesabına 300 min ampula peyvənd alaraq indiki Pakistan ərazisində Ümumdünya Şəhəriyyə Təşkilatına 10 milyon ABŞ dolları yardım göstərib. Vaksinlərin bərabər və ədalətli şəkildə olçatan olmasına müdafiə edən ilk ölkələrdən biri Azərbaycan bu mövzudə necib təşəbbüsler irəli sürüb.

2023-cü il fevralın 6-da qardaş Türkiye'de baş vermiş dağdıcı zəlzələdən Azərbaycan xalqı tərefəndən dərin kodrla qarışılındı. Hədəsindən dərhal sonra Azərbaycan hökuməti vo xalqı qardaş ölkəyə yardım etmək üçün həmrəylik nümayiş etdiridi. Prezident İlham Əliyevin xüsusi gösterisi ilə bölgəyə xiləsetmə dəstələri, tibbi personallar, 5 min tondan çox humanitar yardım göndərildi.

Azərbaycan qlobal miqyasda humanizm və həmrəyliyin bariz nümunəsini göstərməkdə davam

edir. Ölkəmiz yardım əlini yalnız regiona deyil, həmçinin Afrika və Latin Amerikası ölkələrinə də uzadıb. Ən çətin anlarında ehtiyac içinde olanların yanında dayanmaq prinsipini əsas tutan Azərbaycan, hətta 2014-cü ildə güclü leysan yağışlarının zərər vurdugu Serbiya, Bosniya və Hersegovina və humanitar yardımçıları göndərmişdi. Ukraynada isə mühərbiyyətin təsirlərini azaltmaq məqsədilə göstərilən yardımçılar diqqət merkezindədir. Son bir ildə bu ölkəyə edilən humanitar, bərpa və yenidənqurma yardımının ümumi məbləği 70 milyon manata (40 milyon ABŞ dollarlarından artıq) çatıb. 2024-cü ildə Azərbaycanın yardımçıları daha geniş coğrafiyanı əhatə edib. Cili, Kolumbiya, Kuba, Qrenada, Sent Vincent və Grenadin, Antigua və Barbuda, Vietnam, Yəmən, İordaniya, Əlcəzair, Argentina, Braziliya, Albaniya, Zimbabwe, Tacikistan, Qambiya və Uqanda bu dəstəyin faydasını görünlərək arasında olub.

Azərbaycan, həmçinin beynəlxalq əməkdaşlığı təhfələrini davam etdirir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Fövqəldə Hallara qarşı Mərkəzi Cəvab Fondu, İnsan Hüquqları üzrə Ali Komissarlıq, Beynəlxalq Qızıl Xaç Komitəsi, ICESCO və İƏT kimi qurumlara maliyyə dəstəyi ayırlıb. COP29-a sədərliyliyin əməkdaşlığından isə İEOÖ və SIDS ölkələrinə diqqət artırılıb. Antigua və Barbudada keçirilən SIDS üzrə Beynəlxalq Konfrans və Malavida iqlim dəyişmələri mövzusunda strateji icəslər üçün də maliyyə dəstəyi təmin edilib.

**Yeganə Bayramova**


## Bəzən sözlər yox, şəkillər danışır!

İstər peşəkar olsun, istərsə də həvəskar - insanlar foto çəkməyə mövhillərlər. Bunu gündəlik mövişələrində hiss etmək olur. Bəziləri gözdiyi yerləri, bişirdiyi toamları müxtəlif sosial şəbəkələrdə nümayiş etdirmədən ötrü xüsusi fotoaparətələrə tərəfələr. Amma son vaxtlar smart telefonların çoxu bu işin öhdəsindən geldiyi üçün fotoaparata ehtiyac qalmır. Elə bu səbəbdən də secdiyimiz mobil telefonların ilk olaraq keyfiyyətli foto çəkib-çəkəndiyini yoxlayırıq...

Bu gün - 19 avqust hayatiñin ən gözəl anılarını əbədiyələşdiriyimiz fotografiyanın və bu sahnenin peşəkarları olan fotoqrafların günüdür. Fotonu sevən hər kəsin qeyd etdiyi Bey-

nəlxalq Fotoqrafiya Günü avstraliyalı fotoqraf Korske Aranın təşəbbüsü ilə təsis edilib. Fotoqra-

qust ayının 19-da təqdim olunduğu üçün bu gün eləmətdər tarix kimi seçilib. Ancaq tarixin 19



fiyanın prototipi olan üsulu ictimaiyyətə 1839-cu il məzədən av-

qust 1839-cu il Fransa hökuməti kimyaçı və ixtiraçı Lui Jak Mande Daquerin daqerrotipin (iz) alınması metodu haqqında patentini alaraq, daqerrotipin köşfini dünya içtimaiyyətinin sorveti elan etmişdi. Bu tarixə əsasən bir çox ölkələrdə 19 avqust Ümumdünya Fotoqrafiya Günü kimi qeyd edilir. İlk dəfə 2010-cu ildə qeyd olunan bu gün insanlara özünləri fotolarla ifadə etməye imkan verən və ictimaiyyətin diqqətini çəkən fotoqrafiya elminin və sənətinin global bayramıdır. Bir-birindən gözəl fotoslar çəkmək, ona əsaslı lazımı mövqəni tutmaq isə hər kəs bacarıdır.

Fotoqrafiyanın ilk tarixi göründüyü 19 avqust 20-ci əsaslı formatda olub.

Optik cihaz vasitəsilə rəsmin kimyəvi prosesə çevriləməsi rus kimyaçı A.P.Bestujev və alman tibb alimi, cərrah İ.Q.Şulsenin səyəri ilə orsaya golub. Fotoaparatin icad olunması sahəsində on uğurlu işi fransız Yozef Nisefor Niyepli, Lui-Jak Mande Daquer və ingilis Uilyam Foks Henri Talbot görübərlər. Onlar fotoqrafiyanın yaradıcısı kimi tarixi düzüblər.

Azərbaycanda foto işi hələ XIX əsrin sonlarında inkişaf etməyə başlayıb. 20-ci əsrin əvvəllərində Bakı istedadlı fotoq-



rafları və forqlı fotoları ilə diqqət mərkəzində olub. 1998-ci il noyabrın 20-də Azərbaycan Fotoqraflar Birləşimi (AFB) Respublika Ədliyyə Nazirliyinin qeydiyyatından keçərək fotoqrafların ilə cəmiyyətini yaradıb.

Hər il avqustun 19-da dünyada hər yerindən peşəkar və həvəskar fotoqraflar müxtəlif şəkillər çəkərək #worldphotoday (dunya foto günü) həşərqi vasitəsilə izleyiciləri ilə paylaşırlar.

**Sahib**



Çin alimləri içməli sudakı mikroplastiklərin azaldılması üçün sadə və tosılı üslub təqdim ediblər. Guangzhou Tibb və Jinan universitetlərinin tədqiqatçıları araştırma apararaq müəyyənləşdiriblər ki, suyun qaynadmazı və sonradan süzülməsi fotosində nanoplastik və mikroplastiklərin (NMP) əhəmiyyətli hissəsi sudan uzaqlaşdırı-

la bilər.

www.sciencealert.com saytında xəber verir ki, sınaqlar həm yumşaq, həm də sərt kran suları üzərində aparılıb. Nöticələr görə, qaynaması prosesi zamanı sərt suda əmələ gələn kalsium karbonatın çökəmisi plastik hissəciklərin səthinə yapışaraq onların filtrlərlə sudan ayrılmamasını asanlaşdırır. Bu üsulla bəzi

## Yeni kəşf...

hallarda NMP-lərin 90 faizi qədəri sudan çıxarılıb. Yumşaq suda isə bu göstərici toximinə 25 faiz olub.

Tədqiqatçılar bildiriblər ki, qaynadılmış suyun sadə metal süzgəcərətənəməsi mikroplastiklərin miqdarını əhəmiyyətli dərəcədə azaldır. Bu əsrlərindən gələn mətbəx şəraitində tətbiq oluna biləcək qədər əlçatan sayıdır. Mikroplastiklərin insan orqanizməsinə tosuları hələ tam öyrənilmədə, onların bəğışraq mikrobiomuna və antibiotiklərə qarşı müqavimətə monfi təsir göstərdiyi əvvəlki tədqiqatlarla təsdiqlənib. Alimlər ümidi edirlər ki, qaynadılmış su içmək mikroplastiklərə qlobal məruzqalma azaltmaq üçün geniş yayılmış və faydalı verdiği bilər.

Araşdırmanın nöticələri "Environmental Science & Technology Letters" jurnalında dərc olunub.

## Azercell Beynəlxalq Universitetlərə Programlaşdırma Müsabiqəsinin telekommunikasiya tərəfdasıdır



Azərbaycanın lider mobil operatoru Azercell 49-cu Beynəlxalq Programlaşdırma Müsabiqəsinin (ICPC) Dünya Finalının rəsmi telekommunikasiya tərəfdası qismində çıxı edir.

Müsabiqə 31 avqust-5 sentyabr 2025-ci il tarixlərində "ICPC Foundation" təşkilatçılığı və ADA Universitetinin rəhbərliyi tərəfindən keçiriləcək. "Azərbaycan"ın Mərkəzi Bankının tərəfdəşti, İnnovasiya və

hayata keçirilməsinə dəstək göstərəcək.

Qeyd edək ki, azərbaycanlı tələbələr 2005-ci ildən etibarən ICPC-nin regional turlarında iştirak edirlər. 2024-cü ildə ADA Universitetinin tələbələri Misirin Luksor şəhərində keçirilən Dünya Finalına vəsiqə qazanaraq, müsabiqə tarixində bu nüaliyyəti oldu edən illi Azərbaycan komandası olub. Bu il isə ölkəmizi ADA Universitetinin və Bakı Ali Neft Məktəbinin (BANM) komandaları təmsil edəcək.

Azercell ölkədən rəqəmsal ekosistemin inkişafı, gənclərin IT və IKT sahələrində bacarıqlarının artırılması təqdim edəcək. Şirkətin sürəti, etibarlı və dayanıqlı rabitə həlləri tədbir boyunca fasiləsiz əlaqəni təmin edərək kommunikasiya proseslərinin effektiv və səmərəli

həyatına keçirilməsinə dəstək göstərəcək.

Qəzet 1993-cü ilin aprel ayından nəşr olunur. Məsul növbətçi: Yeganə Bayramova

**Təsisçi:**  
**Yeni Azərbaycan Partiyası**  
**Baş redaktor:**  
Alqış HƏSNOĞLU

[www.yenizerbaycan.com](http://www.yenizerbaycan.com)  
mail@yenizerbaycan.com  
Ünvan: Bakı - AZ-1000, Üzeyir Hacıbəyli - 66  
Telefonlar:  
598-37-76, 498-82-21  
498-81-24, 498-19-84

İndeks: 67100  
Lisenziya: N-B-317  
Tiraj: 4795  
Sifariş: 1745  
Kapital Bank" ASC-nin Norimanov rayon filialı  
h/b - 33080019443900419109  
kod - 200093  
VÖEN - 1500486601

Qəzet "Yeni Azərbaycan"ın bilgisayar mərkəzində yığılb, səhifələnib və "Azərbaycan" nəşriyyatında ofset üsü ilə çap edilib.

Qəzet 1993-cü ilin aprel ayından nəşr olunur. Məsul növbətçi: Yeganə Bayramova